

**EVDƏ QAL,
SAĞLAM QAL**

**Milli Məclisin
növbədənəkar
sessiyasının
iclası keçirilib**



Bax 8

**Avqustun 13-dən
Türkiyəyə
vizasız
gedəcəyik**



Bax 7



İlham

**"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir**

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 133 (6097) 7 avqust 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

**"Lavanguardia" qəzeti: "Ermenistan
baş düşməlidir ki, Azərbaycanın
səbri tükənməz deyil"**

**İspaniyanın qocaman
nəşrlərindən biri olan "La-
vanguardia" qəzetində
Azərbaycan Prezidentinin
köməkçisi - Prezident Ad-
ministrasiyasının xarici si-
yasət məsələləri şöbəsi-
nin müdiri Hikmət Hacıyev-
in İspaniyanın EFE infor-
masiya agentliyinə verdiyi
müsahibə "Azərbaycanın
səbri tükənməz deyil" sərlövhəsi ilə dərc edilib...**

Bax 7

**"Amnesty International",
"Human Rights Watch", "Freedom
House" belə ifşa olundular!**

Bax 13

YAP sosial media qrupunun rəhbəri Rəhil Vəlibəyov "Amnesty International"-in Azərbaycanla bağlı bəyanatını ifşa edən status paylaşmış. SİA son günlər bir sıra erməni lobbisinin təsiri...



**Sosial şəbəkə virusları - Gültəkin
Hacıbəyli, Cəmil Həsənlı....**

Əgər bir adam ki, mənəviyyət nə olduğunu bilmirsə, ondan nəyisə ummaq mənasızdır. Elə özlərini əxlaqlı, savadlı, haqq tərəfdarı sayırlar. Bu gün qey-bətxana yuvası olan "Milli Şura"-nın keçirdiyi növbəti "iclasında" pandemiyanın uzadılmasının...



Bax 14

"Xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir"

**Prezident İlham Əliyev
koronavirusla mübarizə
sahəsində görülən
tədbirlər və sosial-iqtisadi
vəziyyətlə bağlı
videoformatda
müşavirə keçirib**

Bax 2

**Bu şəxslərə 250 manat
birdəfəlik yardım verilecək**

Maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul...



Bax 10

**"Yuventus" hansı baş
məşqçilərlə danışıq aparır?**

İtaliyanın "Yuventus" futbol klubu yeni baş məşqçi axtarışlarına start verib. "Championat" xəbər verir ki, Turin klubu Çempionlar Liqasında uğursuz çıxış edəcəyi təqdirdə Maurizio Sarri ilə yollarını ayıracaq. Yayılan məlumata görə, klub rəhbərliyi artıq bir neçə məşqçi ilə əlaqə saxlayıb və onların komandaya...



Bax 16

**Bəhriz Quliyev: "Özəl
sektorda çalışan 600
min nəfərə dövlət
dəstəyinin
göstərilməsi
tapşırığı verilib"**



Bax 9

**Vüqar Rəhimzadə:
"Neft strategiyasının
uğurla reallaşması
hədəflərin
gerçəkləşməsində
əhəmiyyətli rol
 oynayır"**



Bax 9

**Avtomobillərdən
mobil telefon
oğurlayan şəxs
yaxalandı**



Bax 16

“Xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir”

Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib



Rəsmi xronika

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

ləəri burada kompleks şəkildə həll olunur.

Bundan sonra da insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görülməkdir. Mən bir daha qeyd etmək istəyirəm, - bunu dəfələrlə demişəm və Azərbaycan xalqı mövqeyimizi bilir, - bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır.

O ki qaldı, iqtisadi və sosial məsələlərə, bu məsələlər də öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edərdi ki, hər kəs görsün nə qədər böyük işlər görüldü. Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min insana lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardı. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yəni də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi. Əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənibdir.

Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin.

Ardı Səh. 3

İlham Əliyev: “Biz istəyirik ki, ölkənin gələcəyi qeyri-neft sektorunun inkişafı hesabına təmin edilsin”

Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib. **AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açib.**

Prezident İlham Əliyev öz giriş nitqində qeyd edib ki, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Dövlət başçısı diqqətə çatdırıb ki, bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır.

İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Artıq üç həftədir ki, bu müsbət dinamika, əlbəttə, bizi çox sevindirir. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.

Əlbəttə, bütün təşkilati məsələlər lazımi səviyyədə görülməli idi və biz buna nail olduq. Xəstəxana fondumuzu qısa müddət ərzində xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdırma bildik. Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bildiyiniz kimi, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik.

Hesab edirəm ki, biz, eyni zamanda, testlərin keçirilməsi ilə əlaqədar uğurlu addımlar atırıq. Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünyada miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, gerek testlərin keçirilməsi üçün imkan olsun. Biz qısa müddət ərzində laboratoriyalarımızın sayını 5 dəfə artırıdık. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar imkan verəcək ki, daha da böyük sayda testlər keçirilsin. Biz bütövlükdə laboratoriyaların sayını 45-ə çatdırmalıyıq. Bu yaxınlarda ölkəmizə yeni təcili tibbi yardım maşınları gətirilmişdir. Yüz maşının gətirilməsi nə-

zərdə tutulur, onlardan 40-ı artıq Bakıdadır. Bu maşınlar bütün bölgələrə göndərilir və göndəriləcək. Əlbəttə ki, xəstə vətəndaşlarımıza lazımi tibbi xidmətin, təcili tibbi yardımın göstərilməsi üçün bu maşınların da çox böyük əhəmiyyəti vardır.

Eyni zamanda, nəzərə alsaq ki, xəstələrin sayı artmaqda idi və baxmayaraq, mövcud xəstəxanalar kifayət qədər imkanlarımızı genişləndirib, amma yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Onlardan 4-ü bir gün ərzində - iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayilli, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim tək bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə verəcək. Bu da əlavə 2100 çarpayı deməkdir. Biz iki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi, yəni, uyğunlaşdırma məsələlərini həll etmək üçün qısa müddət ərzində hazır vəziyyətə gətir-

dik. Artıq bu komplekslərin hər birində lazım olarsa 300-ə yaxın xəstə müalicə ala bilər. Hələ ki, buna ehtiyac yoxdur, ancaq ehtiyac yaransa, biz, əlbəttə, bu imkanlardan da istifadə edə bilərik.

Qabaqlayıcı tədbirlər deyəndə, əlbəttə ki, bütün bu amillər nəzərə alınır. Çünki biz ən kritik ssenariyə hazır olmalıyıq. Məhz belə operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstəlik nəzarət altındadır. Bir daha demək istəyirəm ki, son üç həftə ərzində xəstələnlərin sayı azalmaqdadır. Bütün bu addımlar, əlbəttə, imkan verir ki, biz bu vəziyyətdən şəərəflə çıxaraq, insanlarımızı qoruyaq.

Həkimlərin sayının artırılması ilə əlaqədar təbii çətinliklərimiz var. Ona görə xaricdən həkimlərin dəvət edilməsi məsələsinə baxıldı. Hazırda bir neçə ölkədən həkimlər dəvət edildi və onlar Azərbaycanda xəstələrin müalicəsi ilə məşğuldurlar. Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən həkim briqadaları Azərbaycana gəlmiş və artıq fəaliyyətə başlamışlar. Bu da, əlbəttə ki, bizə əlavə imkanlar yaradır. Çünki həm bu ölkələrdə səhiyyə sahəsi inkişaf etmiş sahədir, orada təcrübə yüksək səviyyədədir və əlbəttə, həm xəstələrin müalicəsi, həm də təcrübə mübadiləsi məsə-

“Xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir”

Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülməli tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib

Əvvəli Səh. 2

Bu, sadəcə olaraq, görülmüş işlərin bir hissəsidir. Əgər biz nəzərə alsaq ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərmiş, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib. Qeyd etməliyəm ki, bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Bütün bu mənzillər keyfiyyətli mənzillərdir, demək olar ki, onla-



Prezident: “Biz bu çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyirik”

rın hamısı yeni tikilmiş binalarda yerləşir. Beləliklə, əgər biz bir ailənin üzvlərini orta hesabla beş nəfər götürsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir. Mən tam əminliklə deyə bilərəm ki, adambaşına düşən sayə görə bu, dünyada ən yüksək nailiyyətdir.

Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaradıq, heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən. Baxmayaraq ki, bu gün dünya ölkələrinin mütləq əksəriyyəti maliyyə yardımını üçün müraciət edib. Biz öz gücümüzə arxalanırıq. Biz bu imkanları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə etmişik.

Onu da bildirməliyəm ki, iqtisadi sahədə biznesə dəstək məsələlərində də çox böyük addımlar atılıb. Bu gün bu barədə də məlumat veriləcək və bundan sonra da biznesə dəstək proqramları icra edilməlidir. Həm ilin əvvəlində nəzərdə tutulmuş layihələr, sahibkarlara güzəştli şərtlərlə kreditlərin, subsidiyaların verilməsi, kənd təsərrüfatının stimullaşdırılması, eyni zamanda, pandemiya ilə əlaqədar görülmüş işlər hesab edirəm ki, bizim siyasətimizi tam şəkildə əks etdirir.

Biz büdcəyə düzəlişlər edirik və artıq bu məsələ müzakirə olunur. Milli Məclis artıq bu məsələ ilə bağlı müzakirələr aparır. Bu, bir daha onu göstərir ki, biz bu çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyirik. Çünki bizim büdcəmiz təsdiq olunanda, əlbəttə ki, pandemiya hələ başlamamışdı. Bizim azalan gəlirlərimiz və artan xərclərimiz dikte edirdi ki, büdcəyə yenidən baxaq, düzəltməyə aparaq, vətəndaşlara maksimum dərəcədə kömək göstərə bilək. Ümid edirəm ki, yaxın günlərdə Milli Məclis düzəltmə ilə bağlı öz sözünü deyəcəkdir. Hökumətin təklifi ondan ibarətdir ki, neftin qiyməti 55 dollar yox, 35 dollar səviyyəsində götürülsün və ilin sonuna qədər biz öz xərclərimizi bu rəqəm əsasında planlaşdıraraq.

Bu da Azərbaycan dövlətinin istənilən böhrana hazır olduğunu göstərir. Çünki biz elə bir möhkəm təməl yaratmışıq ki, istənilən böhranla əlaqədar öz düzgün addımlarımızı atırıq və neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək, ölkəmiz üçün lazım olan infrastruktur layihələrini icra edəcək, ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin təşkil edilməsinə də çatacaqdır. Düzəltmə ilə əlaqədar, əlbəttə ki, ilk növbədə, sosial və digər layihələr nəzərdə tutulur. Bu məsələ ilə və koronavirusla bağlı son vəziyyət

barədə bu gün siz məlumat verəcəksiniz. Sözü Baş Nazir Əli Əsədova verirəm.

X X X

Baş Nazir Əli Əsədov:

- Çox sağ olun, təşəkkür edirəm, möhtərəm cənab Prezident,

Siz koronavirusla mübarizə ilə əlaqədar görülmüş bütün işləri dediniz. İcazənizlə mən də öz münasibətimi bildirəm. Cənab Prezident, fevral ayının 27-dən başlayaraq Sizin Sərəncamınızla bu xəstəliyin qarşısını almaq və əhalimizin sağlamlığı üçün mübarizəni gücləndirmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. İlk gündən bugünkü günə qədər Sizin tapşırıqlarınızla, cənab Prezident, Operativ Qərargahda iştirak edən bütün şəxslər, o cümlədən qərargahın üzvü olmayan digər bütün hökumət üzvləri və dövlət qurumları bunu əsas vəzifə kimi görür və bu istiqamətdə gecə-gündüz çalışırlar.

Möhtərəm cənab Prezident, bütün dünyada cərəyan edən xəstəliyi və digər ölkələrdə onunla mübarizəni hamı, o cümlədən Azərbaycan xalqı görür. Siz rəqəmləri dediniz, icazənizlə bəzi rəqəmləri də mən demək istəyirəm. Ən qısa müddət ərzində Azərbaycanda koronavirusla birbaşa mübarizə üçün 10 mindən artıq çarpay yeri hazırlanmışdır. Respublikanın 35 rayon və şəhərində, qeyd etdiyiniz kimi, 46 xəstəxana bu istiqamətdə fəaliyyət göstərir.

Cənab Prezident, bu dövr ərzində Azərbaycan həkimlərinin səyi nəticəsində 28 min 890 nəfər xəstəlikdən sağ olaraq evlərinə sağ-salamat getmişdir. Bu göstəricilər digər ölkələrlə müqayisədə həddindən artıq yaxşıdır. Bunlar faktlardır və statistikadır. Rəsmi statistika həm bizim ölkə, həm də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılır. Cənab Prezident, Siz də qeyd etdiniz, son dövrdə, əsasən, iyunun 21-dən etibarən xəstəlik Azərbaycanın bəzi bölgələrində, Bakı şəhərində çoxalmağa başlamışdı. Bunu nəzərə alaraq, respublikanın 15 rayon və şəhərində sərtləşdirilmiş karantin rejimi tətbiq olundu. Bu zonalarda xüsusi sərtləşdirilmiş rejim tətbiq etməkdə məqsəd xəstəliyi cilovlamaq və bunun digər bölgələrə yayılmasının qarşısını almaq idi. Görülmüş tədbirlərin nəticəsi iki həftədən sonra özünü göstərdi. Bir rəqəmi də icazənizlə səsləndirmək istəyirəm ki, ən pik vəziyyət bizdə 11 iyul tarixində qeydə alınmışdır. Respublikada aktiv xəstələrin sayı 8 min 651 nəfər idi və görülmüş tədbirlər nəticəsində dünənə olan statistikaya əsasən müalicə alan xəstələrin sayı Naxçıvan Muxtar Respublikası da daxil olmaqla respublika üzrə 2,3 dəfə azalaraq 3 min 787 nəfər olub.

Xəstəlik 476 nəfərin ölümünə səbəb olmuşdur. Bununla əlaqədar, cənab Prezident, Siz də qeyd etdiniz, əvvəlki 6 laboratoriyanın

əvəzinə, bu gün fəaliyyət göstərən 31 laboratoriya var. Sizin tapşırıqlarınızla qısa müddətdə onu 40-a çatdıracağıq. Bu günə qədər 760 minə yaxın test aparılmışdır. Bu da bizim əhalimiz üçün çox yüksək nəticələrdir. Cənab Prezident, yüngül formada xəstələnən vətəndaşlarımız xəstəxanada yox, öz arzularına uyğun olaraq, ev şəraitində, poliklinikaların sahə həkimlərinin gündəlik nəzarəti altında müalicə alırlar. Beləliklə, respublikadakı 87 poliklinikada bu nəzarət funksiyası yaradılıb, onun da 40-ı Bakı şəhərindədir.

Cənab Prezident, Sizin tapşırıqlarınız ondan ibarət idi ki, bu xəstəliklə əlaqədar bütün resurslar - maliyyə, inzibati və digər resursların hamısı buna yönəlməlidir. Mən xüsusən də xəstəxanaların təchizatı ilə yanaşı, həkimlərimizə və tibbi personala xüsusi qayğı göstərildiyini qeyd etmək istədim. Sizin 18 mart tarixli Sərəncamınıza uyğun olaraq, koronavirusla mübarizədə iştirak edən tibbi personala əməkhaqqının 3-5 misli qədər müddətli əlavələr verilməsi tapşırılmışdır. Məruzə edirəm ki, mart-iyun ayları ərzində 64 min 38 nəfər tibbi personala bu günə qədər 58 milyon 300 min manatlıq məvacib vaxtında çatdırılmışdır. Bu işlər davam etdirilir.

Bununla yanaşı, Siz də qeyd etdiniz ki, digər ölkələrdən böyük təcrübəyə malik olan həkim personalı Azərbaycana gətirilmişdir. Bu həkimlər Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadandır. Bu gün ümumilikdə 215 nəfərdən ibarət tibbi heyət bizim həkimlərlə bərabər fəaliyyət göstərir. Cənab Prezident, onu da qeyd etməliyəm ki, görülmüş preventiv tədbirlər nəticəsində və xüsusi karantin rejimi tətbiq olunandan sonra bu riskli zonalarda əhalimiz bu məsələlərdə daha diqqətli olmağa başlamışdır. Bu, özünü həm izolyasiyada, həm də maskalardan istifadə və digər epidemioloji tədbirlərə əməl edilməsində göstərir. Bunun nəticəsi olaraq, Operativ Qərargahda görülmüş işlər, xəstəliyin cilovlanması və azalması sayəsində avqustun 5-dən bəzi yumşalma proseslərinə başlamışdır. O cümlədən məruzə etməliyəm ki, əvvəlki 16 şəhər və rayonun 3-ü - Lənkəran, Samux və Siyəzən rayonları bu zonadan kənarlaşdırılmışdır. Həmin bölgələrdə vəziyyət normaldır.

Cənab Prezident, qalan 13 şəhər və rayonda yumşalma prosesləri başlanılıb. Yay fəsli nəzərə alınaraq qərara alınıb ki, insanlar çimərliklərdən istifadə edə bilərlər. Əsas məqamlardan biri də ondan ibarətdir ki, SMS və icazə.egov.az portalı vasitəsilə icazə mexanizmi ləğv olunduqdan sonra vətəndaşlar sərbəst hərəkət edə bilərlər.

Ardı Səh. 4

“Xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir”

Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülməli tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib

Əvvəli Səh. 3

Onu da məruzə etmək istəyirəm ki, vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür. Bununla əlaqədar, bildirmək istəyirəm ki, insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitariya-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidir. O cümlədən həkimlərin və sanitariya-epidemioloji qurumların tövsiyəsinə əsasən, açılmaqda olan obyektlərin fəaliyyəti üzrə bizim tərifimizdən lazım olan bütün təlimatlar hazırlanıb. Buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılıb. Əhali və sahibkarlar da bilməlidir ki, həmin qaydalara çox ciddi şəkildə riayət olunmalıdır və buna xüsusi nəzarət ediləcək.

X X X

Prezident İlham Əliyev: Sosial sahədə nəzərdə tutulmuş işlərlə bağlı müvafiq tapşırıqlar vermişdim. Tapşırıqlar necə icra olunur, hansı işlər görüldü və hansı işlərin görülməsi nəzərdə tutulur? Sahil Babayev, buyurun.

Əmək və Əhəlinin Sosial Müdafiəsi naziri Sahil Babayev:

- Möhtərəm cənab Prezident, məruzə edirəm ki, Sizin tapşırığınıza müvafiq olaraq, Azərbaycanda pandemiya qarşı mübarizə, onun mənfi fəsadlarının aradan qaldırılması üçün geniş tədbirlər planı təsdiq olunmuşdu və bu tədbirlər planının ən əhatəli bölmələrindən biri də məhz məşğulluğa və sosial rifahə dəstək tədbirləri idi. Bu, dörd istiqamət olmaqla 12 tədbiri əhatə edirdi. Burada həm məşğulluq, həm sosial müdafiə, həm də sosial təminat məsələləri öz əksini tapmışdır. Siz vurğuladınız ki, demək olar, əhəlinin yarısını, beş milyon insanı əhatə edən tədbirlər planı icra olunmaqdadır. Tədbirlər planının birinci istiqaməti əmək müqaviləsi ilə işləyən insanların məşğulluğunun qorunması və onun təmin edilməsi idi. Sizin dediyiniz kimi, həm dövlət, həm də özəl sektorda 1 milyon 660 min insanın məşğulluğu davam etdi. Onların əməkhaqları, iş yerləri qorundu. Burada dövlətin təqdim etdiyi müxtəlif dəstək proqramları, eyni zamanda, inzibati tədbirlər və leqallaşma məsələləri də öz rolunu oynadı. Həm əməkhaqqı fondumuzda azalma olmadı, əksinə, artım oldu, həm də əmək müqaviləsi ilə işləyən insanların sayında azalma olmadı, artımlar oldu.

İkinci bir istiqamət isə, işsiz və gəlirini itirən aztəminatlı qeyri-formal işləyən şəxslər idi. Bu istiqamətdə bir sıra silsilə tədbirlər həyata keçirildi. 190 manatla bağlı ödəniş aprel, may, iyun aylarında tam şəkildə icra olunub. Sizin bugünkü tapşırığınıza uyğun olaraq,

avqust ayı üzrə də 13 şəhər və rayonumuz üzrə bu ödənişlər çox sürətlə həyata keçiriləcək. Bu istiqamətlər üzrə indiyədək 280 milyon manat vəsait xərclənmişdir. Əhəlimizin rifahına sosial dəstək baxımından, əlbəttə ki, çox önəmli bir rəqəmdir.

Digər bir istiqamət olaraq, işsiz və qeyri-formal işləyən şəxslər üçün xüsusi olaraq yaradılan haqqıqədənən ictimai işlər proqramı idi. Bu iş yerlərinin sayı da 90 minə qədər artırıldı. Onlardan 38 mini davamlı iş yerləridir, 52 mini isə ikiaylıq iş yerləri idi. Bu proqram da uğurla icra olunur. Davamlı iş yerlərinin 95 faizi, ikiaylıq iş yerlərinin isə 50 faizi tam şəkildə komplektləşdirilmişdir. Sizin tapşırığınıza, əlavə olaraq, özünü-məşğulluq proqramının genişləndirilməsinə başlanıldı. Bu proqram

58 min şəxsin bu proqrama cəlb olunması, digər tərəfdən mənzil və avtomobil təminatı proqramımızın genişləndirilməsi çox önəmli rol oynadı. Sizin altı aylıq sosial-iqtisadi inkişafa dair keçirdiyiniz müşavirədə verdiyiniz tapşırığa uyğun olaraq, artıq 554 mənzil və-təndəşlərimizə təqdim edilib. Yəni, təkcə son 20 gün ərzində 250 mənzil vətəndaşlara, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Siz Bakı şəhərində yerləşən binanın açılış mərasimində iştirak etdiniz və şəhid ailələrinə bu mənzilləri təqdim etdiniz. Digər tərəfdən, Sizin çağırışınıza səs verən sosial tərəfdaşlarımızın köməyi ilə 100 min ailəyə iki dəfə, yeni faktiki 200 min ərzaq payı təqdim olundu. Burada əsas əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan ailə-

müddətli Tədbirlər Planının hazırlanmasına dair göstəriş verildi. Martin 31-də Sizin qəbulunuzda olarkən iqtisadiyyat üzrə işçi qrupun proqramı təqdim edildi. Sizin göstərişinizlə aprelin 4-də Baş Nazir tərəfindən müvafiq Tədbirlər Planı təsdiqləndi. Bu gün məruzə edə bilərəm ki, görülməli işlərin nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunub, büdcə gəlirləri yanvar-iyul dövründə tam icra edilib. Valyuta məzənnəsi tam sabitdir. Qiymətlərin sabitliyi, ölkənin valyuta ehtiyatları qorunub, hətta bir az da artırılıb. Əmək müqavilələrinin sayı azalmayıb, sabit qalıb. Biz müəyyən artım müşahidə edirik. On minlərlə sahibkarlıq subyektinə və sahibkarlıq subyektinə çalışan yüz minlərlə müddətli işçi-yə dövlətin əməli maliyyə yardımı çatdırılıb. Yüzlərlə sahibkara

ğa da təbii olaraq mənfi təsir göstərir. Bu, özünü həm də makroproqnozların, yeni 2020-ci ilin ümumdaxili məhsulun proqnozunda göstərir. Hazırda mövsümdən asılı olan ticarət və iaşə obyektlərinin fəaliyyətində, məlum quraqlıq nəticəsində kənd təsərrüfatı sahəsində gözləntilərimizdən daha mənfi nəticələr proqnozlaşdırılır. Obyektiv səbəblərə görə ölkədə xaricə və xaricdən gələn turizm axınının dayanması müvafiq sektora təsir edir. Enerji bazarlarının da hələ tam bərpa olunmaması bizim üçün obyektiv çətinliklər yaradır. Bütün bunları nəzərə alaraq, biz qərargahın tərkib hissəsi olaraq sanitariya-epidemioloji vəziyyətin imkan verdiyi şəraitdə və vaxtda iqtisadiyyatın ayrı-ayrı sahələrinin qismən bərpa edilməsi üçün çərçivəni hazırlamışıq və müzakirə edirik.

Sizin müvafiq Sərəncamınızla İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyət göstərən ticarət obyektlərində sanitariya-epidemioloji şəraitin qorunması ilə bağlı monitorinq tədbirləri keçirilir.

Məruzə edirəm ki, nöqsan aşkarlanmış obyektlərin sayı təxminən 15 faiz civarındadır. Bu pozuntular arasında ən çox qeydə aldığımız və müvafiq çərçivələrə təbiiq etdiyimiz aşağıdakı dörd kateqoriyadır:

- İşçi heyətin maska və əlcəklərdən istifadə etməsində pozuntular;

- Vətəndaşların növbə zamanı sosial məsafəni qorunması və növbəlik stikerləri ilə təmin olunmaması;

- Obyektlərin girişində əl dezinfektoru olan spirtdən istifadə edilməməsi;

- Vətəndaşların obyektə maskasız daxil olması.

Bunu xüsusi olaraq ona görə vurğulayıram ki, möhtərəm cənab Prezident, biz istənilən iqtisadi fəallığı bütün sanitariya-epidemioloji tələblərə ciddi riayət etmək şərti ilə bərpa edə bilirik. Bunlar həm sahibkarların, həm də vətəndaşların üzərinə düşən məsuliyyətdir. Burada dövlət orqanları monitorinq funksiyasını həyata keçirir və keçirməlidir, amma hər bir vətəndaşın davranışından da çox şey asılıdır. Biz tam anlaşıraq ki, təhlükə sovuşmayıb. Bütün yaxşılaşmalara rəğmən öz fəaliyyətimizdə və iqtisadi fəaliyyətdə də bu prinsiplərdən çıxış etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Daha sonra dövlətimizin başçısı müşavirədə yekun nitqi söyləyib:

-İndi bir daha demək istəyirəm ki, pandemiya ilə əlaqədar görülmüş işlər bütövlükdə yüksək qiymət vermək olar. Ancaq əldə edilmiş nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir.

“Bu il ən azı 9 minə yaxın ailə dövlət tərəfindən mənzillərlə təmin ediləcək”

ma Dünya Bankı, BMT-nin İnkişaf Proqramı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, yerli banklarımız qoşuldu. Dövlət qurumlarımızdan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “ASAN xidmət”in yanında ABAD, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, yeni çox geniş bir əhatə dairəsi yaradaraq kiçik və mikrosahibkarlığın, əhəlinin məşğulluğunun təşkil edilməsi baxımından bu proqramın icrasına başlanmışdır.

Sizin tapşırığınıza, həmçinin işsizlikdən sığorta mexanizminin sadələşdirilməsi və genişləndirilməsi üçün təkliflər hazırlandı. Hazırda Sizin tərəfinizdən büdcə dürlüştəşməsi zərfi çərçivəsində Milli Məclisə təqdim olunub. Bu qanun layihələrinin qəbul edilməsi imkan verəcək ki, işsizlikdən sığorta ödənişinin həcmi 20 min insana biz artıq bu il ərzində çatdıraraq. Əlavə olaraq məlumat verim ki, sosial müdafiə tədbirləri də genişlənərək bu il davam etdi. Pensiya, müavinət, təqaüdlər üzrə iki milyon şəxsi əhatə edən sosial ödənişlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz, yeni 590 milyon manat artdı və vaxtında, hətta bir çox hallarda vaxtından əvvəl vətəndaşlarımıza ödənilirdi. Bunu bir daha xüsusi olaraq vurğulamaq istərdim ki, bu ödənişlərin pandemiya dövründə belə vaxtından əvvəl və artaraq ödənilməsi Azərbaycanın minimum pensiya üzrə MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci yerdə, orta pensiya üzrə isə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerdə qərarlaşmasını təmin etdi.

Cənab Prezident, sosial təminat proqramlarımız da genişləndi. Ünvanlı sosial yardım proqramının artırılması, əlavə 14 min ailənin,

lər, çoxuşaqlı ailələr, aztəminatlı digər kateqoriyadan olan insanlara dəstək tədbirləri göstərildi.

Əlbəttə, sosial təminat sahəsində çox önəmli bir yeri də məhz tənha yaşayan ahl şəxslər tutur. Burada da verilmiş tapşırığa uyğun olaraq, ölkə üzrə 65 yaşdan yuxarı 15 min tənha şəxs nazirliyin sosial xidmətçiləri tərəfindən gündəlik xidmətə götürüldü. Eyni zamanda, mindən artıq əlilliyi olan, sağlamlıq imkanları məhdud uşaqlar bizim sosial xidmət müəssisələrimizdə 24 saatlıq tam xidmətə götürüldü. Əlavə olaraq bildirim ki, bu dövr ərzində - aprel ayından bu günədək 10 mindən çox şəxsə də reabilitasiya vasitələri təqdim edildi. Bu da əlilliyi olan şəxslər üçün daha bir dəstək tədbiri idi.

Sosial layihələrimizin davamlılığının qorunması, sosial infrastrukturun genişlənməsi baxımından da artıq dörd reabilitasiya mərkəzinin təmir-tikintisi yekunlaşıb. Yaxın günlərdə Sumqayıt, Lənkəran, Xaçmaz və Şəkiddə yeni reabilitasiya mərkəzləri vətəndaşlarımızın istifadəsinə veriləcək.

Çox sağ olun, cənab Prezident.

X X X

Prezident İlham Əliyev: Biznes sahəsində, biznesə dəstək sahəsində hansı işlər görüldü? Hansı işlərin görülməsi nəzərdə tutulur? Buyurun, Mikayıl Cəbbarov məlumat verin.

İqtisadiyyat naziri Mikayıl Cəbbarov:

-Təşəkkür edirəm, möhtərəm cənab Prezident.

Cari il martın əvvəlində koronavirusun dünya enerji bazarlarında törətdiyi şoklar yeni iqtisadi mənzərəni şərtləndirdi. Sizin müvafiq Sərəncamınızla ölkə iqtisadiyyatının qisməddətli və orta-

yeni proqramlar üzərində güzəştli kreditlər təqdim edilib. Dövlətin investisiyaları, o cümlədən Siz vurğuladığınız kimi, sosial infraqurura qoyulan sərmayələrin həcmi qorunub və icra olunub. Səhiyyə sektorunun həm infraqururunu, həm də tibb personalın maddi rifahına əlavə vəsait ayrılmaqla qarşımızda duran bütün vəzifələr icra edilib. Eyni dövrdə dövlət borcu - nə xarici, nə daxili borc artmayıb. Bunlar hamısı, möhtərəm cənab Prezident, Sizin verdiyiniz göstərişlərin, təqdim etdiyiniz çərçivənin hesabına mümkün olub.

Məruzə etdiyim kimi, əməkhaqlarının əhəmiyyətli hissəsinin ödənilməsinə dəstək proqramı iki mərhələdən ibarət olub. Mart-aprel aylarında və bu yaxınlarda Sizin göstərişinizlə Baş Nazirə müraciət etmişik, bu proqramın daha iki aylıq uzadılmasını nəzərdə tuturuq. Buna görə mən bir daha Sizə dərin təşəkkürümü bildirmək istəyirəm.

Həmçinin eyni dövrdə fərdi (mikro) sahibkarlara dəstəyin davam etdirilməsi, yeni güzəştli kreditlərin tətbiq edilməsi üzrə həm onlayn platforma fəaliyyət göstərir, həm də bu günədək bu yeni proqram çərçivəsində banklar tərəfindən 12,5 milyon manatdan çox kreditlər ayrılıb. Mövcud kreditlərin faizlərinin ödənişlərinə dəstək proqramı icra olunmaqdadır. Vergi güzəştlərinə aid olan bütün tədbirlər qanunvericilikdə öz əksini tapıb, o cümlədən ipoteka proqramının genişlənməsinə dair tədbirlər də həyata keçirilib. Dövlət sektorunda fəaliyyət göstərən müəssisələrə də, bir sıra digər müəssisələrə də iqtisadiyyata dəstək proqramı çərçivəsində dəstək göstərilir. Lakin sözsüz ki, ciddi karantin rejiminin müəyyən müddət uzadılması iqtisadi fəalli-

“Xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir”

Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülmə tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib

Əvvəli Səh. 4

Mən bir daha qeyd etmək istəyirəm, üç həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılmışdır. Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruya, onların həyatını qoruya, sağlamlığını qoruya və beləliklə, bu vəziyyətdən az itkilərlə çıxacaq. Bu günə qədər biz buna nail ola bilmişik. Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır.

Müsbət dinamika, əlbəttə ki, indi karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitariya-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Ən əsas məsələ odur ki, buna nəzarət funksiyaları kimin üzərinə düşür? Siz gerek bu məsələ ilə bağlı ciddi təkliflər verəsiniz. Çünki gerek hansısa qurum, yaxud da ki, qurumlar və ya qurumların bir neçəsi bu məsələyə nəzarət etsin. Hesab edirəm ki, elektron vasitələrdən də istifadə olunmalıdır. İndi bir çox obyektlərdə kameralar var. Bu kameralar gerek bizim ümumi nəzarət sistemimizə qoşulsun və onlayn rejimdə videomüşahidə aparılsın. Çünki eğer hansısa insan müfəttiş kimi hansısa obyektə gedib nəyəsə nəzarət edəcəksə, bunun səmərəsi də ola bilər və eyni zamanda, biz bilirik ki, bəzən bu nəzarət çox xoşagəlməz hallara gətirib çıxarır. Hansısa sövdələşmə, hansısa təmənnə ola bilər. Ona görə indiki şəraitdə biz, ümumiyyətlə, rəqəmsallaşmaya daha böyük fikir verməliyik. Həm dövlət, həm də özəl sektor tərəfindən göstərilən xidmətləri də bu ümumi sistemə inteqrasiya etməliyik. Hesab edirəm ki, bu məsələ də gerek çox ciddi nəzərə alınsın və onlayn videomüşahidə sistemləri təmin edilməlidir. Müvafiq dövlət qurumlarının imkanı olmalıdır ki, onlar bu videomüşahidəni aparsınlar. Eğer görsələr ki, sahibkarlar bu qaydaları pozur, onda onlar gerek cəzalandırılsın. Bu, birmənalıdır.

Çünki yumşalma bir çox ölkələrdə xəstəliyin yenidən geniş vüsət almasına gətirib çıxarır. Artıq bu haqda mətbuatda kifayət qədər məlumat var. Demək olar ki, bütün ölkələrdə - harada ki, yumşalma olub, obyektlər, turizm obyektləri, ictimai iaşə obyektləri, xidmət sektoruna aid obyektlər açılıb, orada xəstəlik yenidən geniş vüsət alır və buna ikinci dalğa deyirlər. Amma həkimlərin böyük əksəriyyəti bunu, sadəcə olaraq, sanitariya normaların gözlənilməməsi ucbatından baş vermiş hadisə kimi dəyərləndirir. Mən də bu yanaşma ilə razıyam. Çünki bu xəstəlik yo-

xa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. Ancaq heç kim deyə bilməz ki, hansısa ölkə bu xəstəliyə qalib gəlib. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır və bunu siz təşkil etməlisiniz.

Sosial dəstək bundan sonra da davam etdiriləcək. Bir daha demək istəyirəm ki, bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Bununla eyni əhəmiyyət daşıyan insanların sosial vəziyyətidir və biz bunu təmin edirik. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Halbuki heç kim deyə bilməz ki, postpandemiya dövrü nə vaxt başlayacaq. Ümumiyyətlə, hesab edirəm ki, indi proqnoz verməyə heç kim cəsarət etməz. Ancaq hər halda, biz buna da hazır olmalıyıq. Yeni fəaliyyətə başlayan biznes sahələri dövlətin dəstəyini nəzərə alaraq gerek artıq öz gələcək planlarını ehlə qursunlar ki, ölkənin ümumi iqtisadiyyatında canlanma daha da tez baş versin.

Mən yenə də qeyd etmək istəyirəm ki, bizim bu sahədə itkilərimiz var. Ancaq bu itkilər daha gənşmiqyaslı ola bilər. Bizim iqtisadiyyatımız altı ayda cəmi 2,7 faiz aşağı düşüb. Burada, eyni zamanda, neftin qiymətinin aşağı düşməsi də rol oynayır. Eyni zamanda, OPEC+ çərçivəsində götürdüyümüz öhdəliklər də öz rolunu oynadı. Çünki biz hasilatı ixtisar etdik. İndi bezi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Ancaq yenə də iqtisadi inkişafımız təmin edilməlidir. Hesab edirəm ki, bu ilin sonuna qədər görülməli işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır. Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var. Amma özəl sektorda eğer itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qü-

surları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, eğer dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir.

Bütün digər dövlət şirkətlərində vəziyyət ya buna oxşardır, ya bundan pisdir, ya da ki, bir qədər yaxşıdır. Amma fakt odur ki, eğer dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik. Bundan sonra buna dözmək olmaz. Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır.

Eyni zamanda, israfçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir, yaxud da bu layihələrin icrasına start verilir. Təbii ki, bu layihələr gerek başa çatdırılsın. Bu layihələr başa çatandan sonra aydın olur ki, bunun səmərəsi yoxdur. Burada, əlbəttə ki, həm idarəetmədə mövcud olan pozuntular, eyni zamanda, bezi hallarda şəxsi maraqlar rol oynayır. Mən demişəm, bir daha demək istəyirəm ki, dövlət büdcəsinin formalaşması ərəfəsində, müzakirə zamanı bütün dövlət şirkətlərindən sifarişlər gəlir - buraya bu qədər, oraya bu qədər vəsait verin. Biz əlbəttə ki, sosial infrastruktur layihələrinə bundan sonra da dövlət vəsaiti ayıracıyıq. Halbuki baxmaq lazımdır, burada da dövlət-özəl sektor tərəfdaşlığı mümkündür, inkişaf etmiş ölkələrdə bu, var. Amma, necə deyərlik, əsas layihələr üçün tələblər dövlət şirkətlərindən büdcə müzakirə olunan zaman gəlir ki, bu qədər vəsait verin bu işi görək. Lakin bu işin səmərəliliyinə heç kim baxmır - bu iş görülməlidir, yaxud görülməməlidir? Bu iş bu ilmi görülməlidir, yoxsa 2 il gözləyə bilər? Buna da heç kim baxmır. Nəzarət aşağı səviyyədədir. Ona görə bu məsələyə mütləq diqqət yetirilməlidir.

Mən bir daha demək istəyirəm ki, əsas məsələ insanların sağlamlığı, onların sosial vəziyyəti və bizim iqtisadi dayanıqlılığımızdır. Çünki eğer bu, olmasa, bu birinci iki vəzifəni biz icra edə bilməyəcəyik. Bizim güclü iqtisadi imkanlarımız olmasa, bütün niyyətlərimiz kağızda qalacaq. Ancaq biz istəyirik ki işləri ehlə görək ki, ölkə

inkişaf etsin, ölkənin gələcəyi qeyri-neft sektorunun inkişafı hesabına təmin edilsin. Əlbəttə, makroiqtisadi vəziyyətin sabit qalması sevindirici amildir, inflyasiya təqribən 3 faiz ətrafındadır və artıq məlumat verildi ki, bizdə xarici borc artmayıb. Ümumi daxili məhsul nisbətə ola bilsin ki, artıb, çünki ümumi daxili məhsul bizdə azalır və azalacaq. Ancaq bizdə mütləq rəqəmlərdə xarici borc artmayıb və hesab edirəm ki, ilin sonuna qədər azalmalıdır.

Sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütləq qaydada göstəriləcəkdir. Sahibkarlar tərəfindən də təqdim edilən layihələr gerek real bazarı nəzərə alsın, həm daxili bazarı, həm xarici bazarı. Çünki burada da boşluqlar var. Baxmayaraq ki, dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər, eyni zamanda, metodiki tövsiyələr verilir, bezi hallarda təqdim edilən layihələr tam təhlil edilmir. Ona görə bu məsələyə də mütləq baxmaq lazımdır.

Əfsuslar olsun ki, bu il turizm sektoru tam tənəzzülə uğrayıb və əlbəttə, bizi məyus edir. Çünki çox böyük perspektivlər var idi. Ancaq indi yumşalma rejimi çərçivəsində daxili turizmin inkişafı, təşviq edilməsi ilə əlaqədar tədbirlər planı hazırlanmalıdır. Hesab edirəm ki, kifayət qədər imkanlar var.

Onu da bildirməliyəm ki, bizim vergilərimizin 75 faizi özəl sektorda formalaşır. Eğer vergi sisteminə ciddi islahatlar aparılmasaydı, biz bu vergiləri də yığa bilməyəcəkdik, onları görə bilməyəcəkdik. Məhz bu sahədə aparılan islahatlar nəticəsində biz 6 ay ərzində proqnozdan əlavə vəsait yığa bildik. Ancaq, əlbəttə ki, ilin sonuna qədər bu, belə davam edə bilməz. Çünki xarici ticarət böyük dərəcədə tənəzzülə uğrayıb, bir çox ticarət obyektləri bağlıdır. Ancaq bu rəqəm həm sevindiricidir, həm də narahatedicidir. Sevindiricidir ona görə ki, bizim özəl sektorumuz artıq vergi verməyə öyrəşir. Onlara edilən güzəştlər, öz mühasibatlıqları kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçirmək üçün verilən müddət artıq öz səmərəsini verdi. Biz əlbəttə ki, bəri başdan cəza tədbirləri tətbiq edə bilərdik və bunun nəticəsində bir çox şirkətlər çətin vəziyyətə düşə bilərdi. Ancaq onlara vaxt, izahat və tövsiyələr verildi - bundan sonra şəffaf işləməlisiniz, gəlirləri gizlətməməlisiniz, kölgə mühasibatlığı yaratmamalıdır. Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın. Azərbaycanla halal pul qazanmaq üçün kifayət qədər imkanlar var. Ona görə bu, sevindiricidir. Ancaq narahat edən nədir? Bəhs dövlət şirkətlərinin payı? Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Eğer onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa

vəsaitin qoyuluşunu götürsək, görürük ki, nə qədər böyük fərq var. Yeni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz.

Dövlət Neft Şirkətinə pul verilir, təkə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. “Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görüldür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər - AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gerek dövlət zəmanəti hesabına sonra biz ödəyək? Demir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir.

Biz demirik ki, inkişaf etmiş ölkələrdə bu işlər lazımi səviyyədə tənzimlənir? Orada zərərle kim işləyər? Ola bilər hansısa strateji sahələrə dövlət tərəfindən dəstək, dotasiya verilir. Lakin bir çox hallarda orada bütün iqtisadi münasibətlər bazar iqtisadiyyatı prinsipi əsasında qurulub. Amma belə çıxır ki, bizdə özəl sektor bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir, - halbuki dövlət oraya da dəstək verir, - amma dövlət şirkətləri ehlə bil ki, sosialist iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz.

Ardı Səh. 6

“Xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir”

Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülməli tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib

Əvvəli Səh. 5

Artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar. Mənə də ilkin təqdimat edilibdir. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam.

Digər məsələ bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlıdır. Biz buna da getməliyik. Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması ləbuddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Çünki bəzi hallarda şirkətlər müraciət edir və onların müraciətlərinə baxılmır, bəzi hallarda uzadırlar. Layihələrin bəziləri icra edilir, bəziləri isə yox. Biz özümüz maraqlı olmalıyıq. Biz xarici və yerli investorlara biznesplan verməliyik - bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir. Əgər strateji investor oraya böyük vəsait qoyacağısa, bunu simvolik qiymətə özəlləşdirmək olar. Əgər, o, zəmanət verirsə ki, buraya böyük vəsait qoyacağı. Ancaq bu yolla

biz bu müəssisələri işə sala bilərik. Çünki bizim Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər, - əlbəttə ki, ekoloji standartları tam gözləmək şərti ilə, - eyni zamanda, şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər. Çünki pandemiya dövründə tənəzzülə uğrayan tikinti sektoru özündə böyük potensial cəmləşdirib. Həm iş yerlərinin açılmasına, həm tikinti materialları sənayesinə, həm də bir neçə sahəyə bunun müsbət təsiri olar. İndi şəhərin içində bizim o qədər yarıda qalmış, çürümüş sənaye müəssisələrimiz var. O investorları cəlb etmək lazımdır. Qoy, gedib öz puluna ərazini abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin. Çünki buna ehtiyac var və bu, biznesi canlandıracaq.

Mən artıq qeyd etdim ki, dövlət-özəl sektor tərəfdaşlığı gerek daha konkret layihələr əsasında özünü göstərsin. Deyə bilərəm ki, bu, hələ bir çox hallarda niyyət olaraq qalır. Bizdə bir neçə layihədə dövlət və özəl şirkətlər fəaliyyət göstərirlər, sərmayə qoyublar. Amma bu layihələrin sayı çox

azdır. Ona görə burada mütləq yeni yanaşma olmalıdır. Bəlkə də hansısa yeni sahələrdə, hətta infrastruktur layihələrində özəl sektor fəaliyyət göstərə bilər. Bu da mümkündür. Təkcə sənaye müəssisələrinin yaradılmasında yox, infrastruktur layihələrində. Onları, sadəcə olaraq, stimullaşdırmaq lazımdır. Eyni zamanda, biz xarici tərəfdaşları da bu işlərə cəlb etməliyik.

Əlbəttə, xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Burada, əlbəttə ki, dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət olmalıdır. Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər. Mən su ilə bağlı müşavirədə qeyd etdim. Alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər, media nümayəndələri - onlar da bu işlərdə iştirak etsinlər. Onlar öz təkliflərini versinlər. Yeni, geniş ictimaiyyət gerek bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək və xərclərə nəzarət mexanizmi bir neçə təbəqədən ibarət olacaq.

Biz bütün bu işləri onsuz da görməli idik və görürük. Bizim niyyətimiz və siyasətimiz artıq birmənalı şəkildə vətəndaşlara

təqdim edilib. Şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması, biznes mühitinin yaxşılaşdırılması və bu istiqamətdə bundan sonra atılacaq addımlar əminəm ki, həm pandemiya dövründə, həm də postpandemiya dövründə bizə yeni imkanlar qazandıracaq.

O ki qaldı, koronavirusla bağlı mübarizəyə, biz bundan sonra da addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorub. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Çünki bu, elə bir bəladır, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yolumuz insanları qorumaq, yoxluların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Odur ki, buna uyğun şəkildə addımlar atılacaq. Karantin rejimi nə vaxt mümkünə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gerek başa düşsünlər ki, əgər bu yumşaldımdan sonra biz yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarəmiz olmayacaq, gerek yenə

də sərtləşdirək. Biz bunu etmək istəmirik. Mən istəyirəm ki, bu yumşalma prosesi tədricən davam etsin və sonrakı yumşalma addımını şərtləndirsin. Amma əgər vətəndaşlar görsələr ki, artıq hər şey açılıbdır, yenə də bütün bu məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq. Biz gerek yenə də sərtləşdirilmiş tədbirlər görək, yenə də iqtisadiyyata zərbə vurulacaq, yenə də insanlar xəstələncəklər. Ona görə bütün Azərbaycan vətəndaşlarına bir daha müraciət edirəm ki, məsuliyyətli olun. Bu, çox ağır xəstəlikdir. Bu xəstəlik yaş tanımır, cavan insanlar, gənc insanlar, fiziki cəhətdən sağlam insanlar, idmançılar xəstələnilir və rəhmətə gedir. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamımız məsuliyyətli olmalıyıq. Əgər belə olsa, dediyim bütün tapşırıqlar yerinə yetirilərsə, biz qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıda bilərik. Hesab edirəm ki, bugünkü müzakirə çox faydalı oldu və verilən bütün tapşırıqlar lazımi səviyyədə yerinə yetirilməlidir. Sağ olun.

Hikmət Hacıyevin EFE informasiya agentliyinə müsahibəsi bir sıra ölkələrin qəzet və xəbər saytlarında dərc edilib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi İspaniyanın “Lavanguardia” qəzeti ilə yanaşı, ABŞ-in “Holanews”, Dominikan Respublikasının “Diariolibre” qəzetlərinin elektron platformalarında, Argentinanın “Infobae” xəbər saytında, Yahoo! News- Yahoo! tərəfindən yaradılan xəbər aqreqatorunda dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanın səbri tükənməz deyil” sərlövhəsi ilə dərc olunan müsahibədə ispanidilli oxuculara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi son hərbi təxribat və onun nəticələri barədə məlumat verilir.

Hikmət Hacıyev müsahibədə rəsmi Bakının Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirir. Qeyd olunur ki, Azərbaycan Respublikasının ermənilər tərəfindən işğal edilmiş Dağlıq

Qarabağ bölgəsi və ona bitişik yeddi rayon BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyən edildiyi kimi qeyd-şərtsiz işğaldan azad edilməlidir.

Hikmət Hacıyev vurğulayıb: “Əks halda Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz ərazi bütövlüyünü qorumaq və sərhədlərinin toxunulmazlığını təmin etmək hüququnu saxlayır”.

O xəbərdarlıq edib ki, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni hərbi iştirakı qabaqcadan söylənilə bilməyəcək potensial nəticələr riskinin mənbəyidir və Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi onun orta əsirlərə dair fikirlərə bağlılığını sübut edir.

Hikmət Hacıyev həmin müsahibəsində deyir: “Ermənistan münaqişəsinin həllində maraqlı deyil, o, indiki status-kvonu möhkəmlətməyə və onun müddətini uzatmağa çalışır. Otuz ilə yaxındır ki, biz danışıqlar prosesində iştirak edirik. “Strateji təmkin” adlandırılan biləcək bu fakt ölkəmizin məsələyə konstruktiv münasibətinin parlaq nümunəsidir. Lakin biz nəticə əldə edilməsinə yönəlmiş məzmunlu danışıqların tərəfdarıyıq”.

H.Hacıyev xəbərdarlıq edib



ki, Bakı danışıqlar xatirinə danışıq getməyəcək, danışıqlar əbədi davam edə bilməz, çünki “indiki status-kvo yolverilməzdir və dəyişməlidir”.

“Azərbaycanın səbri tükənməz deyil”, - deyən H.Hacıyev vurğulayıb ki, işğal hərbi cinayətlərlə və insanlığa qarşı cinayətlərlə, etnik

təmizləmələrlə müşayiət olunub. Münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan başa düşməlidir ki, XXI əsrdə beynəlxalq münasibətlər cəngəlliklər qanunu ilə nizamlana bilməz.

İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejiminin vaxtaşırı pozulmasına, azərbaycanlı hərbi qulluqçuların və bir nəfər dinc sakinin həlak olmasına gəldikdə isə, H.Hacıyev bu hadisələri qəsdən törədilmiş təxribat, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüz adlandırır. Onun fikrincə, Yerevan bu hərəkətləri etməklə bir neçə məqsəd güdür. Onun bir məqsədi global neft-qaz və nəqliyyat layihələrinin Azərbaycanın şimal-qərbində Tovuz rayonunda yerləşən strateji infrastrukturuna ziyan vurmaqdır.

H.Hacıyev bildirib ki, Ermənistan rəhbərliyinin daha bir məqsədi Ermənistanı ictimai rəyi daxili problemlərdən, amana-bənd sosial-iqtisadi vəziyyətdən, müxalifətçilərin təqib edilməsindən və COVID-19 pandemiyasından yayındırmaq idi.

Hikmət Hacıyev sonda diqqətə çatdırıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etməyə çalışıb. Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb: “Azərbaycan Ordusu bütün hücumları dəf etdi və Yerevan öz məqsədlərinin heç birinə nail olmadı”.

“Lavanguardia” qəzeti: “Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənməz deyil”

İspaniyanın qocaman nəşrlərindən biri olan “Lavanguardia” qəzetində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibə “Azərbaycanın səbri tükənməz deyil” sərlövəsi ilə dərc edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi bu müsahibədə Ermənistanla sərhəddə yaranmış vəziyyəti şərh edib.

Hikmət Hacıyev qeyd edib ki, rəsmi Bakı Ermənistanla münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Bu halda Azərbaycan Respublikasının ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun, BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyən edildiyi kimi hökmən işğaldan azad edilməsi nəzərdə tutulur.

Hikmət Hacıyev vurğulayıb: “Əks halda Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz ərazi bütövlüyünü qorumaq və sərhədlərinin toxunulmazlığını təmin etmək hüququnu saxlayır”.

O xəbərdarlıq edib ki, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni hərbi iştirakı qabaqcadan söylənilə bilməyəcək potensial nəticələr riskinin mənbəyidir”.

Hikmət Hacıyev həmin müsahibəsində deyib: “Ermənistan münaqişənin həllində maraqlı deyil, o, indiki status-kvonu möhkəmlətməyə və onun müddətini uzatmağa çalışır”. Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan münaqişənin dinc yolla nizamlanmasının



tərəfdarıdır. O deyib: “Otuz ilə yaxındır ki, biz danışıqlar prosesində iştirak edirik. “Strateji təmkin” adlandırıla biləcək bu fakt ölkəmizin məsələyə konstruktiv münasibətinin parlaq nümunəsidir. Lakin biz nəticə əldə edilməsinə yönəlmiş məzmunlu danışıqların tərəfdarıyıq”.

H.Hacıyev xəbərdarlıq edib ki, Bakı danışıqlar xatirinə danışığa getməyəcək, danışıqlar əbədi davam edə bilməz, çünki “indiki status-kvo yolverilməzdir və dəyişməlidir”.

“Azərbaycanın səbri tükənməz deyil”, - deyən H.Hacıyev vurğulayıb ki, işğal hərbi cinayətlərlə və insanlığa qarşı cinayətlərlə, etnik təmizləmələr müşayiət olunub. Münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan başa düşməlidir ki, XXI əsrdə beynəlxalq münasibətlər cəngəlliklər qanunu ilə nizamlana bilməz.

İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejiminin vaxtaşırı pozulmasına, azərbaycanlı hərbi qulluqçuların və bir nəfər dinc sakinin həlak olmasına gəldikdə isə, H.Hacıyev bu hadisələri qətiyyətlə “qəsdən törədilmiş provokasiya”, “Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüz” adlandırır.

Onun fikrincə, Yerevan bu hərəkətləri etməklə bir neçə məqsəd güdür. Onun bir məqsədi global neft-qaz və nəqliyyat layihələrinin Azərbaycanın şimal-qərbində Tovuz rayonunda yerləşən strateji infrastrukturuna ziyan vurmaqdır.

H.Hacıyev bildirib ki, Ermənistan rəhbərliyinin daha bir məqsədi Ermənistanda ictimai rəyi daxili problemlərdən, amanabənd sosial-iqtisadi vəziyyətdən, müxalifətlərin təqib edilməsindən və COVID-19 pandemiyasından yayındırmaq idi. Hikmət Hacıyev sonda diqqətə çatdırıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etməyə çalışıb. Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb: “Azərbaycan ordusu bütün hücumları dəf etdi və Yerevan öz məqsədlərinin heç birinə nail olmadı”.

Levon Ter-Petrosyan: “Bu milli rüsvayçılıqdır”

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan “Ermənistan tarixi” dərslərinə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin təqdim etdiyi yeni meyarların müzakirəsi ilə əlaqədar fikirlərini bildirib.



SİA Ermənistan məxsus aysor.am saytında yayımlanan məlumatda istinadən xəbər verir ki, işğalçı ölkənin ilk prezidenti ilur.am saytında öz mövqeyini təqdim edib.

“Bu müzakirədən belə bir təsəvvür yaranır ki, Ermənistan müstəqillik qazandıqdan sonra Sovet əyani-materialist tarixşünaslığının əvəzinə daha əyalətli, son dərəcə təhlükəli olan Aydat tarixşünaslığı ortaya çıxıb. Erməni tarixşünaslığı belə bir aşağı səviyyəyə enib, amma enməyə haqqı yoxdur. Əslində, bu enmə o demək deyil ki, saxtalaşdırmalara da müraciət etməliyik. Daha aşağılayıcı deqradasiyanı təsəvvür etmək mümkün deyil. Mən daha sərt sözlər işlətmək istəmirəm, amma bu, milli rüsvayçılıqdan başqa bir şey deyil. Ermənistan xalqının 2500 il əvvəldən dövlətçiliyə sahib olması barədə nə şanlı tarixi, nə bu sözlərə layiq heç nə yoxdur”, deyər Levon Ter-Petrosyan qeyd edib.

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək



Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək. Bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı iki üsulla yazılmaq mümkündür:

- azal.az saytında https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919 linki vasitəsilə onlayn formanı doldurmaqla;
- (+99470) 4374081 nömrəsinə WhatsApp vasitəsilə yazılı müraciət edərək. Müraciət zamanı səmərəşinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər. Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviashirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmamışdır.

Ermənistanda sabiq mer həbs edildi

Ermənistanın ictimai xidmətin tənzimlənməsi komissiyasının sabiq sədri, İrəvanın keçmiş meri Robert Nazaryan həbs edilib.



SİA xəbər verir ki, bu barədə aysor.am-a ölkənin xüsusi istintaq xidmətinin mətbuat katibi Marina Ohacanyan deyib. “Robert Nazaryan xüsusi istintaq xidməti tərəfindən aparılan cinayət işi üzrə saxlanılıb. Hazırda digər təfərrüatlar barədə danışa bilmərəm”, Ohacanyan bildirib.

Lakin Ermənistanın Hraparak.am saytı ilgincliklə detallara toxunub və qeyd edib ki, istintaq orqanları Robert Nazaryandan ölkənin üçüncü prezidenti Serj Sarkisyanə qarşı ifadə verməsini tələb ediblər. Onlar tələblərinin yerinə yetiriləcəyi halda sabiq meri azadlığa buraxacaqları vədini də veriblər. O da bildirilir ki, Nazaryanın saxlanması əmri baş nazir Paşinyandan gəlib.

Avqustun 13-dən Türkiyəyə vizasız gedəcəyik

Dövlət Miqrasiya Xidməti Azərbaycana səfər etmək, yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan Türkiyə vətəndaşlarına müraciət edib. Xidmətdən SİA-ya verilən məlumata görə, 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” 13 avqust 2020-ci il tarixdə qüvvəyə minəcək.

Sazişə əsasən, qarşılıqlı olaraq Azərbaycan və Türkiyə vətəndaşları bir-birinin ərazisinə daxil olmaq, tranzit keçmək, ölkədən getmək və müvəqqəti qalmaq üçün 90 (doxsan) gün müddətinə viza tələbindən azad edirlər.



Müvafiq ölkə ərazisində 90 (doxsan) gündən artıq müddətə qalmaq istəyən şəxslər müvəqqəti yaşama icazəsi almaq üçün əvvəlcədən müraciət etməlidirlər. Hər iki ölkə vətəndaşlarına məxsus pasportlar müvafiq ölkə ərazisinə giriş tarixindən etibarən azı 6 (altı) ay etibarlılıq müddətinə malik olmalıdır. Hər iki ölkə vətəndaşları milli qanunvericilikdən irəli gələn qayda və prosedurlara riayət etməlidirlər. Azərbaycanda 15 gündən artıq müvəqqəti olan Türkiyə vətəndaşları olduğu yer üzrə qeydiyyatda alınmalıdırlar. Həmçinin vizadan azad etmə işləmək və ya hər hansı peşə fəaliyyəti ilə məşğul olmaq hüququ vermir. Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən Türkiyə vətəndaşlarına mövcud qaydalara uyğun olaraq işəgötürənlər tərəfindən iş icazəsi alınmalıdır (iş icazəsinin alınması tələb olunmayan hallar istisna olmaqla).

Dünyada koronavirusa yoluxanların sayı 19 milyonu ötdü!

Dünyada COVID-19 xəstəliyinə yoluxanların sayı 19 milyon nəfəri ötdü.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, avqustun 5-də dünya üzrə koronavirusa 271 min 325 nəfər yoluxub, 6 min 837 nəfər isə həyatını itirib. Saytın məlumatına əsasən, hazırda koronavirusa yoluxanların sayı 19 milyon 53 min nəfərə, ölənlərin sayı isə 712 min 564 nəfərə çatıb. Eyni zamanda, 12 milyon 228 min nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 6 milyon 112 min xəstədən 65 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 4 milyon 974 min nəfərə çatıb. Yoluxma sayına görə ABŞ-dan sonra ikinci yeri Braziliya tutur - 2 milyon 863 min nəfər. Hindistanda 1 milyon 968 min, Rusiyada 872 min, Cənubi Afrika Respublikasında 530 min, Meksikada isə 456 min nəfər COVID-19 xəstəliyinə yoluxub.

Azərbaycanda 144 nəfər koronavirusa yoluxdu, 435 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib, aktiv xəstə sayı 3 493 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 050, ötən müddət ərzində isə ümumilikdə 76 61 79 test aparılıb.

Avqustun 6-da Milli Məclisin növbədən-kənar sessiyasının növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclası Milli Məclisin Sədri Sahibə Qafarova açdı. Sədr bildirib ki, gündəliyə 6 məsələnin ikinci oxunuşda müzakirəsi daxil edilib və bunlardan üçü büdcə sisteminə daxil olan sənədlərdə dəyişikliklərin edilməsi ilə bağlıdır. Bu məsələlər Prezident İlham Əliyevin məktubu ilə parlamentə daxil olub.

Gündəlik təsdiq edildikdən sonra iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ilk məsələ - "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər edilməsi barədə sənədi ikinci oxunuşda təqdim edib. O qeyd edib ki, yeni növ koronavirus infeksiyasının (COVID-19) dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyillərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. İqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyə-ləşmə mənbələrinin daralması dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb.

Tahir Mirkişili bildirib ki, sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, düzəltmələrə gedilməsi ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb. 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.

Sonra Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Fazil Mustafa, Behruz Məhərrəmov, Hikmət Məmmədov, Vahid Əhmədov, Erkin Qədirli, Vüqar Bayramov, Rauf Əliyev, Fəzail Ağamalı, Etibar Əliyev, Aydın Mirzəzadə, Əziz Ələkbərov, Arzu Nağıyev, Səttar Möhbəliyev 2020-ci il büdcə layihəsinə dəyişikliklərlə bağlı fi-

Milli Məclisin növbədən-kənar sessiyasının iclası keçirilib



kirlərini açıqlayıblar, pandemiyanın yaratdığı iqtisadi gerçəkliklər, əhəlinin sağlamlığının qorunması sahəsində görülən işlər, təhsil haqları ilə bağlı büdcə vəsaitinin artırılması, milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən ölkənin bəzi bölgələrində su qıtlığı problemlərinin həlli ilə bağlı həyata keçirilən layihələr barədə danışdı.

Tahir Mirkişili və Maliyyə nazirinin müavini Azər Bayramov deputatları maraqlandıran məqamlara aydınlıq gətiriblər. Sənəd ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra Tahir Mirkişili "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) dair məlumat verib. 2020-ci ilin birinci yarım illiyi üçün Nazirliyin və Fondun gəlir və xərcləri ilə bağlı göstəriciləri açıqlayıb. Bildirilib ki, təqdim olunmuş sənədə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 785 milyon manat təklif olunur. Burada 41 milyon manat azalma müşahidə olunsa da, ilin əvvəlindən Fondun hesabında formalaşan 191 milyon manat vəsait qalığı ilə birlikdə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün

238 milyon manat vəsaitin ayrılması gözlənilir.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlardan Tahir Kərimli, Vahid Əhmədov, Nəsim Məhəməliyev, Sabir Rüstəmxanlı, Aqil Abbas sənədlə bağlı bəzi məqamlara toxundular, təkliflərini bildirdilər.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deputatları maraqlandıran suallara ətraflı cavablar veriblər. Sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İclasda "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" Qanuna təklif olunan dəyişikliklər də ikinci oxunuşda müzakirə edilib. Sənədlə bağlı fikirlərini bildiren Tahir Mirkişili qeyd edib ki, Fondun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151,2 milyon manat məbləğində təsdiq edilməsi təklif edilir. Bu isə o deməkdir ki, cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23 milyon manat çoxdur. İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq. Həyata keçir-

lən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verir. Sənəd səsə qoyularaq qəbul edilib.

Sonra Musa Quliyev "Məşğulluq haqqında" Qanuna dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda şərh edib. Komitə sədri sənədin parlamentdə birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərin əksəriyyətinin nəzərə alındığını bildirib. Qeyd edilib ki, təkliflər əsasən texniki və stilistik xarakterli olub.

Qanun layihəsi ilə bağlı komitə sədrləri Sadiq Qurbanov, Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Razi Nurullayev və Sabir Rüstəmxanlı yeni təkliflərini səsləndiriblər.

Bundan sonra komitə sədri Musa Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deputatları maraqlandıran suallara aydınlıq gətirdikdən sonra qanun layihəsi səsvermə yolu ilə ikinci oxunuşda təsdiqlənib.

Sonra "İşsizlikdən sığorta haqqında" Qanuna edilən dəyişikliklər (ikinci oxunuş) barədə məlumat verən Musa Quliyev deyib ki, layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədi-

lə hazırlanıb. Layihəyə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 il-dən 1 ilədək azaldılır. Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir. Sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyatda alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək, bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək. Layihədə işsizlikdən sığorta ödənişinin elektron təyinatı mexanizminin yaradılması təklif olunur.

Bundan başqa, müxtəlif iqtisadi faktorlardan asılı olaraq, ölkədə əmək bazarında baş verən dəyişikliklərə bağlı məşğulluq tədbirlərinin çevik maliyyələşdirilməsi üçün işsizlikdən sığorta fondunun büdcəsinin gəlir və xərcinin qanunla, gəlir və xərc istiqamətlərinin isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi təklif olunur.

Musa Quliyev qeyd edib ki, sənədin komitədə və Milli Məclisdə müzakirələri zamanı deputatlar və mütəxəssislər tərəfindən təklif olunan vacib məqamlar nəzərə alınıb. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirilib ki, Milli Məclisin dünən keçirilən iclasında sənədlə bağlı geniş məlumat verilib və deputatlar tərəfindən heç bir təklif qeydə alınmayıb. Əli Hüseynli Məcəllənin müvafiq maddəsindən çıxarılımış "yerli idarəetmə orqanı" sözünün qanunvericilik təşəbbüsü subyektinin təklifi ilə bərpə edildiyini diqqətə çatdırıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib. Bununla da Milli Məclis bugünkü işini başa çatdırıb.

Dünya ölkələri pandemiya ilə mübarizəni davam etdirir. Hərçünə altı ay keçib və altı aydır dünya ölkələri, o cümlədən Azərbaycan pandemiya ilə mübarizə aparır. Bu sözləri SİA-ya açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbərinin sözlərinə görə, tam virus azalmışdı ki, bəzi ölkələrdə təzədən partlama baş verdi və göründüyü kimi, ikinci, üçüncü dalğalar gəlir və bundan da heç kim sığortalınamayıb.

"Dünya səhiyyəsinin ən çox inkişaf etdiyi ölkələrdən biri İsraildir ki, İsraildə may



Yeni, burada proqnoz vermək çətindir. Amma hər şeyi tam dayandırmaq da mürəkkəb prosesdir və bu, dövlətə baha başa gəlir ki, bunu bir çox dövlətlər də anlayır. Yeni, istəməz müəssisələr, ticarət mərkəzləri açıl-

ayında yoluxma ən aşağı rəqəmə düşdü, məktəbləri açdılar, restoran, kafe, çimərlik açıldı, amma yenidən say artdı və yenidən qadağalara getdilər. Çimərliklər, məktəblər qapandı.

malıdır ki, aşı-veriş başlasın və sosial məsələlər də öz həllini tapsın.

Bəli, çimərliklərin açılması lazım idi. Belə ki, bizi soyuq aylarda qoruması üçün D vitamini lazımdır. Düşünürəm ki, yaxın müddətdə müəssisələrin açılması da ciddi müzakirə olunacaq. Çünki iş yerləri açılmalı, insanların gəlir imkanları artmalıdır. Yeni, biz, eləcə də digər ölkələr, bəşəriyyət elə bir mərhələyə qədəm qoyur ki, bu virusla yaşamaq məcburiyyətində qalınacaq bir müddət. Bu, o demək deyil ki, virusla yaşanan müddətdə yenə də hər yer qapalı qalmalıdır. Yox, açılmalıdır. Bir müddət sonra ola bilsin tədris

müəssisələri də açıla bilər. Ancaq üç şərt bizim gündəməmişdə hər zaman olmalıdır, sosial məsafə, tibbi maska və bir də əlləri təmiz saxlamaq. Buna biz riayət etməliyik və biz buna riayət edərsək, hər yer, iş yerləri, tədris müəssisələri açıla bilər. Çünki yenə də deyirəm ki, bu, hələ bir müddət də davam edə bilər. Bunun da bir müddət davam etməsi o demək deyil ki, yenə də hər yer qapalı qalmalıdır. Tədrisən açılmalı olmalıdır ki, iqtisadiyyat nəfəs almağa başlasın, işləməyə başlasın və biz əvvəlki inkişaf dövrünə qayıda bilək", deyər Elxan Şahinoğlu bildirib.

İnam Hacıyev

Vüqar Rəhimzadə: “Neft strategiyasının uğurla reallaşması hədəflərin gerçəkləşməsində əhəmiyyətli rol oynayır”

“Zaman amili islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir.



Azərbaycanın bu gün dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizədə nümayiş etdirdiyi təkmil təcrübə keçilən yolun təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, bu reallığa da işıq salır ki, hər bir ölkənin inkişafında əsas faktor olan iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması, inkişaf konsepsiyasının təkmilliyi hər bir çətinliyi aradan qaldırmaq üçün böyük əsasdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın malik olduğu zəngin enerji resurslarından səmərəli istifadəsini təmin etdi. Məhz iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verilməsi Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi idi. 2003-cü ildən bəri neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə diqqətin artırılması 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitlərinin təyinatında şəffaflığın qorunmasına və ədalət prinsipi əsasında bölünməsinə, istiqamətləndirilməsinə yol açdı. Möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin inkişafında neft-qaz amilinin rolunu önə çəkərək bu məqamı da xüsusi qeyd edir ki, əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görürük ki, həmin ölkələrin uğurlarının təməlinə ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Bugünkü uğurlarımıza baxış fonunda bu reallığı böyük inam və fəxrle qeyd edə bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, imzaladığı biri-birindən əhəmiyyətli Fərman və sərəncamlar 10-20 il sonrakı Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi mənzərəsini formalaşdırır. Möhtərəm Prezidentimizin gələcəyə baxış konsepsiyası çoxşaxəli olduğu qədər də konkret və məqsədyönlüdür”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə təşəbbüscüsü və iştrakçısı olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması istiqamətində ciddi səylər göstərən Azərbaycan 2017-ci ildə “Yeni əsrin müqaviləsi”ni

2050-ci ilədək uzatmaqla global tranzit marşrutlarını bir neçə onillik sonrakı geoiqtisadi və geosiyasi reallıqlara uyğunlaşdırdı: “Əməkdaşlığın regional çərçivədən çıxararaq coğrafiyasını genişləndirməsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təqdimatıdır. Pandemiya dövründə keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində də Azərbaycanın enerji sektorunda qazandığı uğurlar önə çəkilərək ölkəmizlə Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədinə diqqət yönəldilmiş və bildirilmişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır. O da etiraf edilmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin bu gün qəbul etdiyi qərarlar daha çox sabahımız, gələcəyimiz üçündür. Alternativi olmayan islahatlar prosesinin dərinləşməsi fonunda müstəqil Azərbaycanın gələcəyini daha aydın görür, ən əsası beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi möhkəmlənən mövqeyinə hər an yeni əlavələr edəcəyini böyük inam hissi ilə qeyd edirik. Məhz bu uğurlarımıza söykənərək cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, mövcud imkanların vəhdəti Azərbaycanın yaranmış vəziyyətdən az itki ilə çıxacağına böyük əsas verir”.

“Qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Dövlət Neft Fondunun vəsaitlərinin təyinatı üzrə xərclənməsinin nəticəsi olaraq ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələr həyata keçirilir” söyləyən V.Rəhimzadə qeyd edib ki, neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafına geniş imkanlar açılıb: “Bu məqamı da xüsusi qeyd etməliyik ki, bu günə qədər ümumi daxil məhsul 3 dəfədən çox artıb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapan əsas hədəflərdən biri məhz ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, ən əsası inkişaf etmiş ölkələr sırasında addımlamaqdır. Bu gün böyük inamla qeyd edə bilərik ki, bu istəyimiz artıq reallıqdır. Bu gün Azərbaycan dünyanın ən islahatçı, təhlükəsiz, xoşbəxt ölkəsi kimi tanınır, reyting cədvəlində öncül yerlərdə dayanır”.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın iştirakçısı və təşəbbüscüsü olduğu layihələrin uğurlu icrası nəticəsində dövlət

büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da büdcəmizin sosialyönlümlüyünü artırır, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını şərtləndirir: “Pandemiya dövründə heç bir sosial layihənin təxirə salınmaması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılması da möhkəm iqtisadi bazaya və maliyyə imkanlarına əsaslanır. Təkcə cari ilin arxada qalan aylarında sosial rifahın yüksəldilməsi yönündə atılan addımlara diqqət yetirmək kifayətdir. Ötən il ölkə Prezidenti tərəfindən təsdiqlənən iki sosial paket 4,2 milyon insanı əhatə edib. Cari ilin 6 ayında 1,3 milyon nəfərə yaxın şəxsin pensiyaları üçün 2 milyard 250 milyon manat vəsait sərf olunub ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 436,51 milyon manat və ya 24,09 faiz çoxdur. Eyni zamanda, 743 min nəfərə sosial müavinət və təqaüd üçün 475 milyon manat vəsait ödənilib ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çoxdur. Həmçinin aprel-may aylarında 600 min şəxsə, iyun ayında isə 290 min nəfərə yaxın vətəndaşa aylıq 190 manat birdəfəlik ödəmə olunub”.

V.Rəhimzadə onu da vurğulayıb ki, inkişafın Azərbaycan modelinin bu gün beynəlxalq səviyyədə təqdir olunması, eyni zamanda, əksər dövlətlərin təcrübəmizdən istifadə edərək koronavirusa qarşı mübarizədə qalib olmaq üçün səylər göstərməsi də günümüzün reallıqları sırasındadır: “Mübarizə tədbirlərinə başlandığı gündən 2008-ci ilin maliyyə və iqtisadi böhranı səviyyəsində problemlərin yaşanacağı kimi fikirlərin gündəmdə olduğu zamanlarda Azərbaycan bu reallığı ortaya qoydu ki, məhz həmin dövrdə də ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurması dünyanı bürüyən maliyyə və iqtisadi böhranını az hiss etməsi ilə nəticələndi. Ölkəyə investisiya axınının sürətləndirilməsi, əlverişli sərmayə mühitinin yaradılması, nəhəng enerji şirkətlərinin marağını cəlb etmək neft strategiyasının başlıca tələbləri kimi bu gün də aktuallığını qoruyur. Azərbaycanda böyük sahibkarlar sinfi formalaşıb, qeyri-neft sektorunun inkişafını sürətləndirmək üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Dövlət Proqramları uğurla icra edilir. Pandemiya dövründə də möhtərəm Prezidentimizin regionlara ardıcıl səfərləri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Cənab İlham Əliyev hər zaman vətəndaşının yanında olduğunu atdığı addımları ilə təsdiqləyir”.

V.Rəhimzadə bu mühüm

məqamı da xüsusi qeyd edib ki, beynəlxalq enerji bazarlarına çıxmaq üçün investisiya layihələrini qətiyyətlə davam etdirən, adı nüfuzlu xarici şirkətlər sırasında çəkilən SOCAR-ın neft siyasətinin uğurla həyata keçirilməsində rolu davamlılığı ilə diqqətdədir: “Əvvəldə də qeyd etdiyimiz kimi, 2018-ci ildə TANAP-ın, həmçinin “Star” neft emalı zavodunun istifadəyə verilməsi bir daha bu reallığı təsdiqlədi ki, SOCAR Türkiyə tarixində ən böyük xarici sərmayəçidir: “Güclü, modern, çevik və rəqabətə davamlı beynəlxalq qurum kimi fəaliyyətini genişləndirən SOCAR-ın xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri ölkəmizin strateji inkişafına xidmət edir. SOCAR bugününmüzün əsas çağırışları sırasında olan sosial müdafiənin gücləndirilməsi istiqamətində atdığı addımları ilə də diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamları əsasında təsdiqlənən regional inkişaf proqramları çərçivəsində bölgələrdə müalicə-diaqnostika mərkəzlərinin tikintisində də SOCAR fəal iştirak edir. Bu gün həmin müalicə-diaqnostika mərkəzləri koronavirus xəstələrinin istifadəsindədir. Diaqnostika mərkəzlərində yaradılan şərait, yüksək ixtisaslı həkim heyəti xəstələrin düzgün müayinəsinə və müalicəsinə böyük dəstəkdir. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi güclü sosial siyasətin tərkib hissəsi olaraq SOCAR neftçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atır. Pandemiya dövründə digər müəssisələrdə olduğu kimi, SOCAR-ın bütün strukturlarında da əməkdaşların heç bir ixtisara yol verilmədən mərhələli iş prosesinin həyata keçirilməsi ilə əmək haqları ödənilir. Təbii ki, atılan hər bir addım insan amilinə verilən dəyərin dövlət siyasətinin ana xəttini təşkil etməsinin göstəricisidir. Hər bir dövlət qurumu, idarə və müəssisə möhtərəm Prezidentimizin tapşırıqlarına uyğun olaraq öz səylərini daha da artırır, dövlət-vətəndaş birliyinin möhkəmləndirilməsinə öz töhfələrini verir. Bu çətin günlərdə birlik, həmrəylik çağırışları COVID-19-a qarşı mübarizədə qalib olmağın ən vacib şərti kimi önə çəkilir. Azərbaycan təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də atdığı birlik, həmrəylik addımları ilə diqqətdədir”.

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, islahatların zamanın tələbinə uyğun təkmilləşdirilməsi, yeni-yeni hədəflərin gündəmə gətirilməsi qarşıdakı dövrün prioritetlərinə işıq salır. Azərbaycanı inkişaf yoluna çıxaran ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bundan sonra da ölkəmizə möhtəşəm uğurlar qazandıracaq, yeni-yeni layihələrə yol açacaq.

Bəhruz Quliyev: “Özəl sektorda çalışan 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verilib”

“Ölkəmizin başçısı cənab İlham Əliyev atdığı bütün addımları ilə bir daha sübut edir ki, o hər bir azərbaycanlının Prezidenti, hər bir vətəndaşın qayğıkeşidir”. SİA xəbər verir ki, bu fikirləri Olaylar.az-a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev pandemiya dövründə dövlət rəhbərliyinin sosial problemlərin aradan qaldırılması, əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində verdiyi qərarları və Sərəncamları şərh edərkən deyib.



Onun sözlərinə görə, məhz bu amil isbat edir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır: “Artıq bir neçə aydır ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Məhz belə bir zamanda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmə işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri hətta dünyanın ən aparıcı ölkələri üçün nümunə etalonu ola bilər. Xüsusilə, belə bir vəziyyətdə müəyyən problemlərlə qarşılaşan vətəndaşların məsələləri həll edilir, nəzarətə götürülür və müvafiq qurumlar cənab Prezidentin tapşırığı ilə tədbirlər planlarını həyata keçirirlər. O da əbəs deyil ki, dövlət büdcəsindən, həmçinin Prezidentin Ehtiyat Fondundan həmin istiqamətdə böyük məbləğdə vəsaitlər ayrılır. Eləcə də qəbul edilən çoxistiqamətli paketlər sisteminə elan edilən yeni dəstək tədbirləri ilə 5 milyona yaxın vətəndaşı əhatə edən məşğulluq, sosial rifah istiqamətinə təqribən 3,5 milyard manat vəsait ayrılıb, işsizlərlə bağlı problemlər öz həllini tapıb, əhalinin sosial rifahını qorunması üçün əhəmiyyətli addımlar atılıb”.

Siyasi ekspert əlavə edib ki, pandemiya-dan ən çox zərər çəkən sahələrdə işləyən insanların da əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanıb və bəlli olduğu kimi, dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilib, həmçinin özəl sektorda pandemiya-dan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verilib və artıq 320 min şəxs də bu dəstəkdən öz töhfəsini alıb: “Digər tərəfdən, onu da nəzərə alarsaq ki, təkcə 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığının təmin edilməsi bir daha Prezident İlham Əliyev cənablarının, dövlətimizin, aparılan siyasətin humanist mahiyyətini göstərir, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını göstərir. Həmçinin əldə edilən digər uğurlar və statistik göstəricilər də məhz belə qənaətlə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır. Belə ki, qeyd edilənlərlə yanaşı, dövlət xüsusi karantin rejimində əhalinin sosial vəziyyətini stabil saxlamaq üçün dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər həyata keçirib və ən əhəmiyyətli məqamlardan biri də budur ki, elektron sistem üzərindən reallaşdırılan proseslərə gündəlik nəzarət edilir, yarana biləcək hər hansı bir problem dərhal aradan qaldırılır. Bu baxımdan, artıq məniliklə deyə bilərik ki, qeyd edilən hər bir faktorun nəticəsi - əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verilən hər bir qərar, atılan hər bir addım cənab Prezident İlham Əliyevin daim xalqının, vətəndaşının yanında olması amilini təsdiq edir. Əlbəttə ki, xalq da dövlətinin, Prezidentinin ətrafında daha da sıx birləşərək, istənilən ümumi problemlərin qısa zamanda aradan qaldırılacağına inanır, öz dövlətinə, ölkə Liderinə güvənir, Ona olan etimadını təcəssüm etdirir”.

Rövşən

Bu şəxslərə 250 manat birdəfəlik yardım veriləcək

Maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimumlaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiya zamanı zərər çəkmiş sahələrdə çalışan maddi işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilir.

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək pandemiya zamanı zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etmək 2 mərhələdə bərabər hissələrlə ödəniləcək. Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir.

Qeyd etmək lazımdır ki, birinci mərhələ çərçivəsində maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək. İndiyə qədər maliyyə dəstəyi almamış vergi ödəyiciləri də dəstək üçün müraciət edə bilərlər. Yeni müraciətlər avqust ayının 10-dək qəbul ediləcək. Məlumat üçün bildiririk ki, pandemiyanın biznesə təsirləri ilə bağlı avqustun 7-də İqtisadiyyat naziri Mikayıl Cəbbarovun sahibkarlarla onlayn görüşü keçiriləcək. Görüşdə yeni şəraitdə biznesin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq, pandemiyanın sahibkarlığa mənfi təsirlərinin aradan qaldırılması yolları müzakirə ediləcək, özəl sektorun təklifləri dinlənəcək, sualları cavablandırılacaq. Sahibkarlardan qeyd edilən məsələlər barədə təkliflərini 6 avqust saat 18:00-dək teklif@economy.gov.az elektron ünvanına göndərmələri xahiş olunur.

Ev tikmək üçün nə etmək lazımdır?



“Əgər, 10 gün müddətində müvafiq icra hakimiyyəti tərəfindən cavab verilməyibse, həmin şəxs, yeni mülkiyyətçi öz tikintisini apara bilər”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin Hüquq üzrə elmlər doktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev əldə edilən boş torpaq ərazidə tikinti aparmaq üçün ilkin mərhələdə nə etmək lazım olduğundan danışarkən deyib.

Onun sözlərinə görə, torpaq sahəsi əldə etmiş şəxs həmin torpaqda tikinti aparmaq üçün yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidir: “Həmin tikintinin eskiz layihəsini də təqdim etməlidir. Tikintinin eksiz layihəsi lisenziyası olan müəssisələr tərəfindən aparılmalıdır ki, həmin eskiz layihə düzgün olsun. Məsələn, ev hasardan və ya elektrik naqillərindən nə qədər aralıda olmalıdır? Müəyyən qaydalarla riayət etməklə hazırlanan eskiz layihə yerli icra hakimiyyəti orqanına məlumat kimi bildirilməlidir. Onlar isə 10 gün müddətində eskiz layihəni təqdim edən şəxsə cavab, yəni, razılıq bildirməlidirlər. Əgər, 10 gün müddətində cavab verilməyibse, həmin şəxs, yeni mülkiyyətçi öz tikintisini apara bilər”. Mayis Əliyev bildirib ki, tikinti ərazisinə görə şərtlər də dəyişə bilər:

“Təbii ki, binanın hündürlüyündən tikintinin hasardan nə qədər aralı olma məsafəsi dəyişir. Layihə yüksək mərtəbəli tikintini əks etdirdikdə (12 metrədən yüksək olanda) başqa qaydalar tətbiq edilir”.

Hüquqşünas qeyd edib ki, mütləq ərazinin mülkiyyət hüququnu təsdiq edən çıxarış olmalıdır, əsas sənəd budur.

Qeyd edək ki, bu məsələyə dair əhatəli şəkildə müddəalar Şəhərsalma və Tikinti Məcəlləsində əks olunub. Məcəlləyə əsasən artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün sadəcə yerli icra hakimiyyəti orqanını özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır. Göstərilən tələblər daxilində yeni, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrədən və ağırlıqlarının uzunluğu 6 metrədən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatının həyata keçirilməsi üçün tələb olunan sənədlər:

ərizə
şəxsiyyət vəsiqəsinin surəti;
torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (notariat qaydasında təsdiqlənmiş surəti);

torpaq sahəsinin planı və ölçüsü (notariat qaydasında təsdiqlənmiş surəti);
Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmış memarlıq-planlaşdırma bölməsi (3 nüsxədə rəngli) icra hakimiyyətinə tikinti barədə yazılı xəbərdarlıq göndərəkən, memarlıq-planlaşdırma sənədləri də məktuba əlavə olunmalıdır. Yəni, tikiləcək evin fasadı və onun mərtəbələrinin quruluşunu əks etdirən plan-çertyoj (lahiyə) çəkilməlidir. Belə lahiyələr lisenziya əsasında fəaliyyət göstərən memarlar və ya tikinti-layihə işləri ilə məşğul olan müəssisələr tərəfindən müəyyən pul müqabilində hazırlanır. Qanuna əsasən, 15 gün ərzində həmin plan-çertyoja (layihəyə) yerli icra hakimiyyətinin irad tutulmazsa, tikintiyə başlanıla bilər.

Çertyoj-plana yerli icra hakimiyyəti orqanları yalnız bir dəfə irad tuta bilər. Əgər planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olarsa, vətəndaş bu iradları aradan qaldırıb tikintiyə başlaya bilər. Ümumiyyətlə, qanunda plan-çertyojun (lahiyənin) peşəkarlar tərəfindən hazırlanmış haqda tələbin qoyulmasını məntiqə uygundur. Əks halda, infrastrukturun təşkilində, planlaşdırmada, ümumi standartlaşmada anlaşılmazlıqlar yarana bilər.

“Ermənilər tarix boyu digər dövlətlərin ənənələrini mənimsəyiblər”



“Ermənilər öz torpağı, dövləti, vətəni olmayan bir xalq kimi həmişə çalışıblar ki, digər dövlətlərin, millətlərin ənənələrini mənimsəsinlər. Onlara yad olan və ümumiyyətlə aidiyyəti belə olmayan ənənələri özünüküləşdirib, öz xalqının varlığı kimi qələmə verməyə səy göstəriblər”. Bu sözləri SİA-ya açıqlamasında Qərbi Kaspi Universitetinin “Siyasi Elmlər” kafedrasının professoru, politoloq Fikrət Sadıxov deyib.

Onun sözlərinə görə, demokratik şüarlarla hakimiyyətə gələn Nikol Paşinyanın faşist ideologiyasının və nasizm rejiminin qəti təbliğatçısı olduğu artıq hamıya məlumdur: “Nikol Paşinyanın atdığı indiki addımlar və onun yürütdüyü siyasət də bunu sübut edir. Bu gün Ermənistanda irqçiliklə bağlı, faşizm ideologiyasının təbliği ilə bağlı həttə bəddi və sənədli filmlər də çəkilir. Ermənistanda gənc nəsil və uşaqlar bu ruhda böyüdülmüşdür. Cizgi filmləri vasitəsilə onlarda türklərə və azərbaycanlılara qarşı nifrət hissi yaradılır. Bu artıq Ermənistan siyasətində əsas istiqamətə çevrilib. Təbii ki, buna qarşı mütləq şəkildə aparıcı ölkələr, beynəlxalq təşkilatlar öz münasibətlərini və mövqelərini bildirməlidirlər. Əks halda ermənilərin bu siyasəti Ermənistan sərhədlərindən kənarda da yayıla bilər və artıq yaranır da. Bir çox dövlətlərdə erməni lobbisi və onların təşkilatları bu məsələlərlə məşğul olurlar. Ermənilər bu istiqamətdə görülən işləri əsas prioritet hesab edirlər”.

Fikrət Sadıxov ermənilərin hər şeyi mənimsəmə xüsusiyyətindən və bunun səbəblərindən də danışdı: “Bunun əslində əsas səbəbi ondan irəli gəlir ki, ermənilərin tarix boyu heç vaxt nə torpaqları, nə də dövlətləri olmayıb. Onların özlərinə aid vətənləri heç vaxt olmayıb və onlar ömür boyu sadəcə qaraçı dəstə kimi bir ölkədən digər ölkəyə qaçıb kimdənsə gizlənməyə çalışıblar. Öz torpağı, dövləti, vətəni olmayan bir xalq kimi çalışıblar ki, digər dövlətlərin, millətlərin ənənələrini mənimsəsinlər. Onlara yad olan və ümumiyyətlə aidiyyəti belə olmayan ənənələri özünüküləşdirib, öz xalqının varlığı kimi qələmə verməyə səy göstəriblər. Bu hər bir sahədə özünü göstərmiş. Həm tarixi məsələlərdə, həm mədəni sahələrdə, musiqi, ədəbiyyatla bağlı məsələlərdə özünü göstərmiş. Həttə kulinariya sahəsində belə onların iştahları o qədər böyükdür ki, Azərbaycanın yeməklərini belə özünüküləşdirməyə çalışıblar. Əsas səbəb isə qeyd etdiyim amillərdən ibarətdir”.

Nigar Məmmədova



“Görünür radikal müxalifət Avropadakı vəziyyətdən xəbərsizdir”

“Gültəkin Hacıbəylinin “Karantinın uzanması və xalqın güzaranının pisləşməsi bizə sərf edir. Biz buna sevinməliyik” ifadəsi özü-özlüyündə humanistlikdən uzaq bir düşüncə tərzidir. Ən azından bu gün bizlər bir-birimizə dəstək olmalı, yardım göstərməliyik. Bununla da həmrəylik nümayiş olunmalıdır. Pandemiya dütün dünyanı cənginə almış bir böhrandır. Müxtəlif ölkələr üçün bu dövr böhranlı vəziyyət yaradıb. Eyni zamanda dünyanın ən inkişaf etmiş ölkələrində, məsələn ABŞ-da, Avropada və digər dünya ölkələrinin hər biri iqtisadi, sosial və bir çox sahədə böhranla əlaqədar çıxılmaz vəziyyətdə qalıblar”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Avropa Birliyi ölkələri də öz növbəsində vəziyyətdən çıxmaq üçün bir çox tədbirlər görürlər: “Orada müxalif və iqtidar qüvvələri birləşərək vəziyyətdən çıxış yolu axtarırlar. Bütün bu yaşananlar kimə üçün sirr deyil. Belə vəziyyətdə əlbəttə ki, əgər onlar Avropaya üz tutub, Avropadan nümunə götürürlərsə, nümunənin biri də məhz budur. Sosial problemlərin aradan qaldırılması yönündə iqtidar- müxalifət həmrəyliyi, müxtəlif partiyaların əməkdaşlığı kimi məsələləri niyə gündəmə gətirmirlər? Təbii ki, radikal müxalifətin bu cür yanaşmaları onların iç üzünü, məqsədlərini açır. Azərbaycanda pandemiya səbəbindən sosial problemlərin olmasından, insanların güzaranının pisləşməsindən xeyr güdmək ağıla-məntiqə sığan məsələ deyil”.

İ. Vəlizadə bildirib ki, Arif Məmmədovun Avropanın məlumatlandırılması ilə bağlı fikrinə gəldikdə isə Avropanın məlumatlandırılması özü-özlüyündə onlara nə verəcək? “Yəni, Avropa və ya hansısa dairələr Azərbaycan haqqında hansısa məlumatı bilib neyniyəcəklər? Vəziyyətin dəyişməsi üçün yardım göstərəcəklər və ya qarışıqlıq meydana gəlməsi üçün çalışacaqlar? Bu yanaşma hansı düşüncə tərzinin məhsuludur? Yenə də, deyirəm belə çıxır ki, görünür radikal müxalifətin özünün Avropada gedən proseslərdən xəbəri yoxdur. Avropa dövlətlərinin hər birinin öz başı öz problemlərinə qarışıb. Öz sosial-iqtisadi problemlərini həll etmək üçün təcili addımlar atırlar. Başqa ölkələrdəki vəziyyət onlar üçün maraqlı deyil. Hər nə olsa da belə, bu cür düşüncə tərzini çox təəssüf doğuran bir məsələdir. Təəssüf ki, radikal müxalifət illər boyu öz acınacaqlı vəziyyətlərindən dərs götürməyib”.

Aysel Məmmədova

190 manat birdəfəlik ödəmə bu ay da veriləcək

Prezident İlham Əliyevin tapşırığına əsasən, pandemiya dövründə növbəti sosial dəstək tədbiri - sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) üzrə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə proqramı həyata keçiriləcək. SİA-nın məlumatına görə, bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qərar layihəsi Nazirlər Kabinetinə təqdim olunub. Ödəmə aprel-may ayları üzrə birdəfəlik ödəməni almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarına aid olan şəxslərə veriləcək.

Bu ödəmələr həmin bölgələr üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 278 min şəxsi əhatə edəcək. Bu məqsədlə 53 milyon manat vəsait sərf olunacaq. Vəsait həmin vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək.

Ödəmənin verilməsinə başlanarkən bu barədə əlavə məlumat veriləcək.

Beynəlxalq Multikultural Şəbəkənin əməkdaşı ermənilərə dərs verdi

Multikulturalizm bir-birini tamamlayan və zənginləşdirən mədəniyyət və etnosların paralel varlığı və inkişafı, cəmiyyətdə mövcud olan fərqli norma və davranış qaydalarının alınması, qəbul edilməsi və tolerant münasibət göstərilməsidir. Multikulturalizm ayrışçılığa yol vermir, əksinə bütün xalqları birləşdirir, mədəni müxtəlifliyi qəbul edir və onun inkişafına şərait yaradır. Multikultural cəmiyyətdə sağlamlıqları ilə bağlı solum həyatında bilavasitə fəal iştirak edə bilməyən insanların hüquq və maraqlarının qorunması üçün şərait yaradılmalıdır.

Cənab Prezident İlham Əliyevin 2016-cı il Azərbaycanca "Multikulturalizm ili" elan etməsi də heç təsadüfi de-



lərin təbliği, ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması işinə vətəndaş cəmiyyətinin dəstəyini həyata keçirir, multikulturalizm siyasətinə yardım edən proqram və layihələri hazırlayır, bu kimi aktual məsələlərin yerli və beynəlxalq səviyyədə kütləvi informasiya vasitələrində yayımlanmasını yüksək səviyyədə təmin edir. Şəbəkənin işçi heyəti multikulturalizm üzrə ixtisaslaşmış yerli və xarici elmi-tədqiqatçılardan ibarətdir.

Beynəlxalq Multikultural Şəbəkənin "Ölkə Təmsilçiləri qrupu"nu təşkil etməkdə əsas məqsədimiz Azərbaycanın bu sahədə gerçəkliyini beynəlxalq səviyyədə təbliğatını aparmaq, etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının qarşılıqlı elmi təhlilini aparmaqla, qorunub saxlanılma yollarını müəyyənləşdirməkdir. Hazırda 70-ə yaxın ölkədə elmi tədqiqatçılar və alimlərdən ibarət xarici ölkə

təmsilçilərinin sayının artırılması təmin etməkdir.

Beynəlxalq Multikultural Şəbəkənin əldə etdiyi böyük nailiyyətlərindən biri də xaricdə və Azərbaycanda yaşayan xarici ekspertlərimizi, Beynəlxalq Multikultural Şəbəkənin xarici nümayəndələrini Azərbaycançılıq ideyası ətrafında, onları milli birlik, həmrəylik ideyalarımız ətrafında birləşdirmək, milli diaspor hərəkatının inkişafında güclərimizdən istifadə edərək, təşkilatlanma prosesini daha da gücləndirməkdir.

Bununla əlaqədar olaraq, Beynəlxalq Multikultural Şəbəkənin xarici nümayəndələrini Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-dən start verdiyi "Əsgərə salam" aksiyasına qoşduq və proses hələ də davam edir.

Aksiyaya qoşduğumuz nümayəndələrimizi hərbi salamlama vəziyyətində, Azərbaycan bayrağı ilə şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam həşteqlərini qeyd etməklə paylaşmaları haqqında məlumatlandırdıq. İlk 2 gün müddətində davam edən aksiyada çox böyük uğurlara imza atıldı.

12 iyul, 2020-ci il tarixində gəncə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaları haqqında və davam edən döyüşlərdə həlak olan şəhidlərimiz haqqında kifayət qədər nümayəndələrimizi məlumatlandırmışdıq. Bunun nəticəsində Belə ki, Beynəlxalq Multikultural Şəbəkənin Marketing Meneceri Umar Mir, aksiyaya qoşulduqdan sonra ermənilər Twitter sosial məkanında ona hücum etməyə və bir sıra dövlət qurumları tərəfindən bloklaşdırmağa çalışmışdılar. Umar Mir Beynəlxalq Multikultural Şəbəkə tərəfindən kifayət qədər düzgün məlumatlandırıldığı üçün yetərinə onların dərslərini vermişdir. Təbii ki, bir sıra ziyallılarımız tərəfindən bu hadisə yüksək səviyyədə qarşılanaraq, Umar Mirə dəstək vermələri üçün cəmiyyətə müraciət edilmişdir. Bu cür uğurlara imza atmaq Beynəlxalq Multikultural Şəbəkənin əsas məqsədidir. Bununla əlaqədar olaraq, 04 avqust 2020-ci il tarixində Beynəlxalq Multikultural Şəbəkənin virtual təşkil etdiyi ölkə təmsilçilərindən ibarət



təmsilçilərimiz fəaliyyət göstərir. Məqsədimiz bundan sonra da Azərbaycanda multikulturalizm sahəsində dövlət siyasətinə dəstək verməkdən başqa, ölkəmizdə bu istiqamətdəki uğurların beynəlxalq səviyyədə təbliğatını ölkə təmsilçilərimiz vasitəsilə aparmaqdır.

Beynəlxalq Multikultural Şəbəkənin əsas hədəflərindən biri Beynəlxalq Multikultural Şəbəkənin fəaliyyətinə əsasən uğurlu və işgüzar reputasiyaya sahib olmaq, Azərbaycan Respublikasının multikulturalizm sahəsindəki mühüm uğurlarının beynəlxalq mütəxəssislər tərəfindən xarici ölkələrdə təbliğatını həyata keçirmək; Fəaliyyət istiqamətləri üzrə elmi təhlilləri aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək, Multikulturalizm üzrə dünya mütəxəssislərinin şəxsi təcrübələrini təhlil edərək, təbliğatını aparmaq; Müxtəlif ölkələrə aid mədəniyyətləri araşdırmaq və təşviq etmək; Beynəlxalq Multikultural Şəbəkənin ölkə



Beynəlxalq Şəbəkənin qərarı ilə Umar Mir beynəlxalq müstəvidə bədnam erməni təcavüzünə qarşı Milli Azərbaycançılıq ideyası ətrafında geniş fəaliyyət göstərəcəyinə görə Fəxri Fərmanla təltif olundu.



“Hərbi təlimlərdən sonra nə olacaq?”

Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlər davam edir. İlk dəfədir ki, iki ölkə arasındakı hərbi təlimlər Azərbaycanca, Türkiyədə, Rusiyada, Ermənistanda, o cümlədən bölgədə marağı olan uzaq ölkələrdə bu qədər böyük maraq doğurub. Bu sözləri SİA-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbərinin sözlərinə görə, buna belə böyük marağın iki səbəbi var. “Birinci səbəb odur ki, Azərbaycan cəmiyyəti işğal altındakı torpaqların boşaldılmasını sürətləndirmək istəyir və bu zaman Ermənistanla aparılan danışıqların fayda verəcəyinə inanmır. Azərbaycan Prezidenti və cəmiyyəti müharibənin qaçılmaz olduğunu anlaşırlar. Tovuz istiqamətindəki döyüşlər və ondan sonra Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri istər-istəməz belə təəssürat yaradıb ki, iki qardaş dövlət işğal altındakı torpaqların azad olunması üçün birgə addım atmağa hazırdılar.

Birgə hərbi təlimlərə olan marağın ikinci səbəbi Türkiyənin bölgədə artan rolu ilə əlaqədardır. Türkiyə 15 və ya 20 il bundan əvvəlki ölkə deyil. Türkiyə bölgənin aparıcı gücünə çevrilib. Türkiyə heç kimlə, o cümlədən, ABŞ, Rusiya və ya Avropa İttifaqı ilə hesablaşmadan və məsləhətləşmədən istənilən istiqamətdə hərbi əməliyyat həyata keçirir və bu əməliyyatları Türkiyənin milli və təhlükəsizlik maraqları ilə izah edir. Suriyada, Liviyada, İraqda, Aralıq dənizi hövzəsində güclənən Türkiyə Cənubi Qafqazı da öz maraqları siyahısına daxil edib. Bununla, artıq Rusiya da hesablaşmaq məcburiyyətində qalıb. Ermənistanın baş naziri Nikol Paşinyan isə elə bilir ki, Türkiyə əvvəllər olduğu kimi, Azərbaycan torpaqlarının işğalına seyrçi qalacaq. Ancaq əgər Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Ərdoğanla son telefon söhbəti zamanı bu ölkənin Azərbaycan-Ermənistan qarşılıqlı maraqlarını qorumaq üçün kifayət qədər düzgün məlumatlandırıldığı üçün yetərinə onların dərslərini vermişdir. Təbii ki, bir sıra ziyallılarımız tərəfindən bu hadisə yüksək səviyyədə qarşılanaraq, Umar Mirə dəstək vermələri üçün cəmiyyətə müraciət edilmişdir. Bu cür uğurlara imza atmaq Beynəlxalq Multikultural Şəbəkənin əsas məqsədidir. Bununla əlaqədar olaraq, 04 avqust 2020-ci il tarixində Beynəlxalq Multikultural Şəbəkənin virtual təşkil etdiyi ölkə təmsilçilərindən ibarət

Köçəryan iki gerçəyi anlayıb. Köçəryan deyib ki, Azərbaycan cəmiyyəti müharibə istəyir və bu amillə hesablaşmaq lazımdır. Köçəryan həm də onu anlayıb ki, Türkiyəni artıq Cənubi Qafqazdan uzaq saxlamaq mümkün deyil. Əslində, bunu Paşinyan da anlayır, sadəcə, səsləndirməyə qorxur ki, zəif görünməsin. Ancaq reallıqdan qaçmaq mümkün deyil. Reallıq isə budur ki, Türkiyə hakimiyyəti və cəmiyyəti Dağlıq Qarabağı artıq özününkü sayır. Yeni Dağlıq Qarabağ və ətraf rayonların işğalı Azərbaycan üçün nədirsə, Türkiyə üçün də odur və qardaş dövlət özünə də aid olduğunu hesab etdiyi torpaqların növbəti illər üçün işğal altında qalmasına dözümlü nümayiş etdirmək istəmir. Bu, yaxşı mənada Azərbaycana da bir təzyiq mənası daşıyır ki, torpaqları işğaldan azad etmək əməliyyatını sürətləndirmək lazımdır. Bu zaman Türkiyə heç nədən və heç kimdən çəkinmədən Azərbaycanın yanında olacaq.

Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında 2010-cu ildə imzalanan anlaşma hər iki dövlətə imkan verir ki, hərbi əməkdaşlığı üst səviyyəyə qaldırsın. Həmin sazişə əsasən, tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qalıqda, tərəflər kollektiv özünümüdafiə hüququndan istifadə edə bilərlər. Sazişin digər maddəsinə görə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin güc və idarəetmə strukturlarının əlaqələndirilməsi üçün lazımi planlaşdırma həyata keçirə bilərlər. Ancaq mənə elə gəlir ki, bu sazişi gücləndirməyə ehtiyac var. Yaxşı olardı ki, hərbi təlimlərin davam etdiyi müddətdə qardaş ölkənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinə dair danışıqlara başlanılsın. İlk növbədə Naxçıvanda hərbi baza yaradılmalıdır. Bu, bizə təminat verir ki, Dağlıq Qarabağ və ətraf rayonların geri qaytarılması uğrunda hərbi əməliyyatlara başlasaq, düşmən Naxçıvan istiqamətində bizə təhlükə yarada bilməyəcək. Azərbaycanla Türkiyə öz aralarında imzalayacağı yeni sazişə görə Qars müqaviləsinin əhatə dairəsi bütün Azərbaycana inikas etdirilməlidir. Bununla işğalçı ölkə daima qorxu və panika içində olacaq. Necə ki, birgə təlimlər zamanı Türkiyənin hərbi təyyarələrinin Ermənistan sərhədinə yaxınlaşması İrəvanda güclü panika yaratmışdı. Azərbaycana da bu lazımdır”, deyər Elxan Şahinoğlu bildirib.

İnam Hacıyev



Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Hövsan Yaşayış Kompleksində mənzillərin güzəştli satışı barədə ELAN

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şossesi-Hava Limanı 12-ci km. "22" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 2 saylı binası üzrə 96, 3 saylı binası üzrə 242 və 4 saylı binası üzrə 137 mənzilin, ümumilikdə 502 mənzilin satışı 10 sentyabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 19 sentyabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştli əldə etməsi Qaydası"na uyğun olaraq **gözləmə qaydasında mənzillərin seçimi** 14 sentyabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 19 sentyabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

"Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa ümumilikdə 502 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bina Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 28.02.2018-ci il tarixli 24956 və 08.05.2018-ci il tarixli 25318 nömrəli müsbət rəyləri mövcuddur.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzillərin mülkiyyət hüquqlarına dair "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verilmişdir.

Bina №	Binanın yerləşdiyi torpaq sahəsi (m²)	Binada mərtəbə sayı	Binaya giriş sayı	Mənzillərin otaqlarının sayı	Mənzillərin sayı	Mənzillərin daxili perimetr üzrə sahəsi (m²)	Mənzillərin xarici perimetr üzrə sahəsi (m²)	Baş podratçı / ünvanı	Tikinti-quraşdırma və təmir işlərinin başa çatma tarixi
1	7076,02	7	18	2	21	50.6 - 58.5	61.48 - 71.26	"HN Construction" MMC (binanın 2-ci seksiyası) / Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, mənzil 14	29 dekabr 2019-cu il
				3	6	67.2	84.9 - 84.95		
2	7076,02	7	18	1	25	37.8 - 39.2	47.7 - 49.96	"NN Group" MMC / Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 41, mənzil 47	02 yanvar 2020-ci il
				2	71	50.6 - 68	61.54 - 83.52		
3	7076,02	7	18	1	40	37.9 - 39.2	47.7 - 49.96	"Hünər-İnşaat" Firması (binanın 1-ci, 2-ci və 3-cü seksiyaları) / Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, mənzil 63; "Hovers Group" MMC (binanın 4-cü və 5-ci seksiyaları) / Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhət küçəsi, ev 73	29 dekabr 2019-cu il
				2	184	50.6 - 63.1	61.48 - 78.56		
				3	18	67.2 - 73	84.9 - 88.15		
4	7076,02	7	18	1	14	38.5 - 38.6	47.7 - 48.75	"K.E.-İnşaat" MMC (binanın 1-ci və 2-ci seksiyaları) / Bakı şəhəri, Yasamal rayonu, Şerifzadə küçəsi, ev 122; "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC (binanın 5-ci seksiyası) / Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 1937-ci məhəllə	29 mart 2020-ci il; 29 dekabr 2019-cu il
				2	101	50.6 - 69.3	61.48 - 84.11		
				3	22	67.2 - 73.3	84.39 - 88.15		

Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı həm **ipoteka kreditindən istifadə etməklə**, həm də **öz vəsaiti hesabına** ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

Qeyd: "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştli əldə etməsi Qaydası"nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin **ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.**

1 otaqlı mənzillərin qiyməti – **32 130** manatdan,

2 otaqlı mənzillərin qiyməti – **43 010** manatdan,

3 otaqlı mənzillərin qiyməti – **57 120** manatdan başlayır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

İllik faiz dərəcəsi	Müddət	Minimal ilkin ödəniş	Aylıq ödəniş*		
			1 otaqlı	2 otaqlı	3 otaqlı
4%	3-30 il	10%	138-143 manat	185-253 manat	245-268 manat

* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Otaqların sayı	Mənzilin qiyməti (manat)	Əlavə endirim məbləği (manat)	Əlavə endirimdən sonra mənzilin satış qiyməti (manat)
1	32 130	3 213	28 917
2	43 010	4 301	38 709
3	57 120	5 712	51 408

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Hövsan Yaşayış Kompleksinin www.hovsan.mida.gov.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştli mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştli əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq "ASAN xidmət" mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt və Gəncə), habelə "108" çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

Qeyd: "Güzəştli mənzil" sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış ola bilərlər.

“Amnesty International”, “Human Rights Watch”, “Freedom House” belə ifşa olundular!

YAP sosial media qrupunun rəhbəri Ramil Vəlibəyov “Amnesty International”ın Azərbaycanla bağlı bəyanatını ifşa edən status paylaşmış. SİA son günlər bir sıra erməni lobbisinin təsiri altında olan və radikal müxalifətin “əlinə oynayan” xain iş birliyinin pərdəarxası məqamlarını üzə çıxaran həmin yazını təqdim edir.

“Amnesty International”ın Azərbaycanla bağlı son ictimai bəyanatını oxudum. Doğrusu, bu qeyri-hökumət təşkilatının obyektivliyinə hər kəs kimi mən də inanmıram. Elə budəfəki bəyanatına da inanmadım, çünki bəyanatda şübhəli məqamlar çoxdur.

Ümumən, bəyanat obyektiv yanaşmadan çox uzaqdır. Çünki okeanın o tayında şüşəli ofisdə əyləşib, kofe içən hansısa conların, kateringənlərin Azərbaycanla baş verən proseslərə bu qədər qərəzli və müxalifətçi nöqteyi-nəzərindən yanaşması haqlı şübhələr yaradır. Elə bəyanatın 1-2 cümləsini oxuduqdan sonra artıq başa düşürsən ki, bu, amerikalı beyninin məhsulu deyil. Bu cümlələr yazan da, tərcümə edəndən də elə Bakıdadır. Cümlələr sanki xüsusi subliminal mesajlar üzərində qurulub. “Həbs”, “işgəncə”, “qorxutma”, xüsusilə də AXCP-yə diqqətçəkme, eləcə də Asif Yusiflinin, Fuad Qəhrəmanlının, Məmməd İbrahim, Bəxtiyar İmanovun (hər biri Əli Kərimlinin “qara kassa”larıdır, AXCP RH üzvüdür) adının xüsusi vurğulanması bəyanatın obyektivliyini tamamilə şübhə altına salır.

Sual yaranır ki, “Amnesty International”ın Azərbaycanda nümayəndəliyi olmadığı halda bu informasiyaları, xüsusilə də ad və soyadları haradan alıb? Bəraət üçün desələr ki, informasiyaları sosial şəbəkələrdən götürüblər, o zaman gərək bu təşkilat neytral mövqe tutaraq bütün sosial media və şəbəkə resurslarını təhlil etməli, qərəzsiz bəyanat ortaya qoymalı idi. Lakin bu cür təşəbbüs görünür və birtərəfli qaydada hakimiyyətin ittiham edilməsi, AXCP-nin “günahsız” göstərilməsi bəyanatın bir mənalı olaraq Bakıda və ancaq ittihamlar üzərində, şantaj məqsədilə hazırlanmışına işarə edir.

Çox qəribədir ki, hansısa səbəbdən “Amnesty International” Bakıda 15 iyul tarixində bir qrup təxribatçının Milli Məclisə daxil olmasına, dağıntılar törətməsinə, həmin təxribatçı qrupların Asif Yusifli, Seymur Əhmədov, Fuad Qəhrəmanlı tərəfindən idarə edilməsinə, onların radikal çağırışlarına toxunmur. Hətta QHT daha da irəli gedərək, AXCP və “Milli Şura”nın səsləndirdiyi tezisi təkrarlayır, faktları, sübutları, dəlilləri görməzlikdən gəlib “hakimiyyəti zorla ələ keçirməyə cəhd və iğtişaşların təşkili kimi uydurma ittihamlar” ifadəsinə də bəyanatında yer verib.

Nədənə, cəbhəçiləri bu qədər müdafiə edən “Amnesty International” AXCP üzvü, təxribat günü Asif Yusiflinin çağırışı ilə Milli Məclisin qarşısına gedən Şəmsi Kəsəmənlinin video etirafına diqqət ayırmayıb. Sanki, Əli Kərimli kimi bu məsələnin üzərindən sükkuta keçib. Bütün bunlarla yanaşı, adı çəkilən QHT Azərbaycan Ombudsmanının, Baş Prokurorluğun məlumat və videolarını da görməzlikdən gələrək Milli Şuranın bəyanatlarından götürülmüş “onların vəkillərlə görüşünə icazə verilmir və qeyri-rəsmi məlumatlara görə, onlar amansız işgəncələrə məruz qalır” cümləsini bəyanatında qeyd edir.

Bu cür ifşaedici məqamlardan çox



g ö s -

tərmək olar. Lakin indiki məqamda heç bir halda “Amnesty International”ın bu bəyanatının Əli Kərimli tərəfindən yazılması, Sevinc Osmanqızı tərəfindən tərcümə edilib Devid Kramərə ötürülməsi maraqlı deyil. Hətta “The Journalism Development Network”un üzvü, OCCRP layihəsinin “bosu” Xədicə İsmayilovanın “The Washington Post” kimi qəzetlərdə anti-Azərbaycan məqalələri dərc etməsi də artıq əhəmiyyət kəsb etmir. Bu şəbəkənin sinxron fəaliyyətini, donoslar əsasında hesabat və bəyanatların hazırlanmasını, “dünya nüfuzlu” qəzetlərdə dərcini çox görmüşük.

Ona görə də, bu gün ən maraqlı və düşünmək üçün şərait yaradan çox mühüm bir məqam var: nə üçün ölkə daxili məsələlərə bu qədər müdaxilə edən, qondarma ittihamlar irəli sürən, insan hüquqlarını bəhanə gətirən “Amnesty International” ABŞ-da, Brüsseldə, Rusiyada, Kanadada, B.Britaniyada və başqa ölkələrdə ermənilərin azərbaycanlılara hücumlarına, ağır bədən xəsarətləri yetirmələrinə, bayrağımızı yandırmalarına heç bir münasibət bildirmədi? Əgər insan hüquqlarının pozulmasından danışırıqsa, o zaman bu QHT insan haqları üzrə bütün konvensiyaların pozulmasına səbəb olmuş erməni millətçilərinin azərbaycanlılara qarşı hərəkətlə

rinə niyə susur? Axı necə olur ki, dövlət çevrilişinə cəhd etmiş 3-4 nəfər cinayətkarın hüquqları erməni təcavüzünə məruz qalmış minlərlə azərbaycanlının hüquqlarından daha vacibdir? O zaman belə bir məntiqsizlik ortaya çıxır ki, ermənilərin zorakılığına məruz qalmış azərbaycanlılar da Azərbaycan hakimiyyətinə düşmən kəsilməli, dövlət çevrilişinə cəhd etməli idilər ki, onların da hüquqlarının müdafiəsi ilə bağlı bəyanat qəbul edilsin. Bu arada diqqətimizdən qaçmayan bir məqam da odur ki, ermənilər azərbaycanlılara qarşı qanlı aksiyalar həyata keçirərkən həmin AXCP, Milli Şura da “Amnesty International” kimi susdular.

Bütün bunlar bir daha onu göstərir ki, erməni lobbisinin maliyyələşdirdiyi “Amnesty International” Azərbaycan hakimiyyətinə düşmən mövqeyindədir. Əlbəttə ki, QHT-nin ikistandartlı yanaşması birbaşa onun ifşasına səbəb olur və AXCP, Milli Şura kimi cinayətkarlar, şarlatanlar “yurdu”nun erməni yuvalarından biri olan “Amnesty International” ilə əməkdaşlığı onların da iç üzünün ortaya çıxmasına səbəb olur.

Sonda bir daha “Amnesty International”ın bəyanatının dərcinə qədərki sadə bir sinxron fəaliyyət sxemini diqqətinizə çatdırmaq istəyirəm: Əli Kərimli “donos” yazır - Sevinc Osmanqızı tərcümə edir, Devid Kramərə ötürür - sonuncu da öz növbəsində “Amnesty International”, “Human Rights Watch”, “Freedom House” kimi qərəzli QHT-lərə yönəldir - bəyanat çap edildikdən sonra hazır “məhsul” gəlidiyi yolla geri göndərilir ki, siyasi realizə mərhələsinə daxil olsun...

Rövşən

Nuhəli Kərimov: “Satqınların Bakıdakı kuratoru Əli Kərimli də məsuliyyətə cəlb ediləcək”

Son vaxtlar ABŞ-ın dövlət büdcəsindən maliyyələşən “Azadlıq”, “Amerikanın səsi” radiolarının Azərbaycanla bağlı qərəzli təbliğat apardığı, aqressiv davranışları müşahidə olunur. Bu işdə AXCP, “Milli Şura”, xaricdə məskunlaşmış bəzi xəyanətkar şəxslərdən - “5-ci kolon”dan istifadə olunur. Bu qrupların xaricdə yaşayan azərbaycanlıların aksiyalarını gözəndir salmaq, ictimaiyyətimizin beynəlxalq hüquq-müdafiə təşkilatlarından bu məsələyə obyektiv münasibət göstərmək tələblərinə başqa don geyindirmək cəhdlərini başqa cür izah etmək mümkün deyil.

“Səs” qəzetinə açıqlamasında AXCP sədri Əli Kərimlinin əmisi oğlu, “Azərbaycan fermeri” qəzetinin baş redaktoru Nuhəli Kərimov bildirdi ki, bu gün Azərbaycan dövləti müstəqil olaraq siyasi fəaliyyət göstərir: “Xarici dövlətlərin bəzi qaranlıq dairələri və sapı özümüzə olan baltalar ölkəmizin beynəlxalq aləmdə qazandığı müsbət uğurlara kölgə salmağa cəhd edirlər. Bu baxımdan, yalan və böhtan xarakterli məlumatlar yayır, pozuculuğa hesablanan ittihamlar irəli sürürlər. Bununla Azərbaycan dövlətinin imicini zədələyə biləcəklərinə ümid bəsləyirlər. Ancaq onların məkrli planları iflasa uğrayır”.

N.Kərimov onu da bildirdi ki, özünü dünyaya demokratiyanın carçısı, insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim etməyə çalışan ABŞ kimi dövlətlər əməli fəaliyyətlərində müstəqil siyasət aparan digər dövlətləri özələrindən asılı vəziyyətdə saxlamağa çalışırlar. Bu baxımdan da, ermənipərəst qüvvələrdən və Azərbaycandakı “Milli Şura”, AXCP, Müsavat kimi ələbaxan siyasi partiyalar və qurumlardan alət olaraq istifadə edirlər. Qərəzli fəaliyyətlərində xaricdəki “azərbaycanlılardan”, xüsusilə də, “söyüş müxalifəti”ndən də yararlanırlar. Yəni bütün vasitə və üsullardan istifadə edirlər ki, Azərbaycanın uğurlu inkişafına, hüquqi, demokratik islahatlarına, başlıcası dünyada yerinin və rolunun möhkəmlənməsinə əngəllər yaratsınlar. “Azərbaycan fermeri” qəzetinin baş redaktorunun sözlərinə görə, Sevinc Osmanqızının, Arif Məmmədovun, Qurban Məmmədovun, Qənimət Zahidin, Vidadi İsgəndərlinin və digərlərinin ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaları heç də səbəbsiz deyil: “Onları xarici maraqlı dairələr ölkəmizə qarşı şər və böhtanlar səsləndirməyə məcbur edirlər. Qarşılığında onlara yaşadıqları ölkələrdə oturmaq izni və pul verirlər. Yəni pul-para xatirinə Sevinc Osmanqızı, Arif Məmmədov, Qurban Məmmədov, Qənimət Zahid, Vidadi İsgəndərli ölkəmizə qarşı ermənidən də betər düşmən mövqe sərgiləyirlər. Onların bu əməlləri xəyanətdir, satqınlıqdır. Təbii ki, satqın və xəyanətkar heç zaman bağışlanma bilməz. Ona görə də, sözügedən satqınlar harada yaşamalarından və gizlənmələrindən asılı olma-yaq gec-tez həbs edilərək, layiq olduqları cəzanı alacaqlar. Söz yox ki, satqınların Bakıdakı kuratoru Ə.Kərimli də məsuliyyətə cəlb ediləcək. Çünki AXCP sədrinin bəd əməlləri hər kəsə məlumdur. Hüquq-mühafizə orqanları da məlumatlıdır. Artıq 14 iyul Bakıda parlamentin qarşısında törədilən təxribatlarda və qarşıdurmalarda Ə.Kərimlinin rolunun olduğunu təsdiq edir. Yəni bütün fakt və dəlillər Ə.Kərimlinin hüquqa zidd fəaliyyət göstərdiyini sübut edir”.

Gültəkinin faşizm ideologiyası

Vaxtilə, III Reyxin fərisi Adolf Hitler alman xalqına çox şeylər vəd etmişdi və sonunda həmin vədlərin nə ilə nəticələndiyini hər kəs bilir. Alman xalqı zamanında Hitlerin ya-



lanlarına inandıqlarına və aldandıqlarına görə, onu bu gün də lənətləməkdədirlər. Əslində, faşizm ideologiyasının təməlinə də dəşir vədlər, azömlü rifah və nəticədə ağılsız fəlakətlər dayanır. Fəris, öz utopik və qanlı maraqlarına görə bütün Almaniyayı və alman xalqını güdazə verdi. Bu ideologiya xaos, ölüm havası, kütləvi dağıntılar və bu kimi amillərdən başqa heç nəyi xatırlatmır. Maraqlıdır ki, belə bir mənfur ideologiya müasir dövrlərimizə qədər gəlib-chıxıb və hazırda işğalçı qonşumuz Ermənistanda qeyri-rəsmi olsa belə, demək olar ki, dövlətin siyasət meyarına çevrilib. Bu ölkədə kimlərin hakimiyyətdə olmalarına, hakimiyyət dəyişikliklərinə baxmayaraq, sözügedən ideologiya ayaq açır yeriməkdədir. Ultra-millətçilik, təcavüzkarlığa meyillilik, vandalizm maraqları, monoetniklik və s. kimi məsələlər işğalçı ölkənin adı yanında qeyd olunmaqdadır.

Azərbaycan dövlətçiliyinə, xalqına qarşı çıxış etmələri, eyni zamanda, bir sıra erməni lobbisinin təsiri altında fəaliyyət göstərən təşkilatlara donoslar yazıb, sanksiyaların tətbiqi üçün əlləşib-vuruşmaları da sözügedən məsələni ehtiva etməkdədir

Lakin daha bir məsələ bu gün dünya erməniçiliyinin anti-türk ideologiyası istiqamətində apardıqları siyasət və bu siyasətə sapı özümüzə olan baltaların ya dolayı, ya da birbaşa verdikləri dəstəklərdir. Belə bir mənfur ideologiya arxasında uzun illərdir ki, qanlı siyasətə dəstək göstərən erməni lobbisinin ətrafında milli xəyanətkarları gördükdə isə, insan istər-istəməz təəssüf və hiddət hissləri keçirir. Misal üçün, əgər bu gün “Milli Şura” adı altında anti-millət fəaliyyət göstərən fərdlərin və ya Avropadakı satqınların istər bir yerdə, istərsə də ayrı-ayrılıqda Azərbaycan dövlətçiliyinə, xalqına qarşı çıxış etmələri, eyni zamanda, bir sıra erməni lobbisinin təsiri altında fəaliyyət göstərən təşkilatlara donoslar yazıb, sanksiyaların tətbiqi üçün əlləşib-vuruşmaları da sözügedən məsələni ehtiva etməkdədir.

Diqqət yetirək, hələ bir neçə ay əvvəl neftin qiymətinin enməsinə görə bir-birlərini təbrik edən, ölkədəki vəziyyətin pisləşməsinə, xalqın ağır həyat şəraitinə düşməsinə səbəsliliklə gözləyən ünsürlər, indi də koronavirus pandemiyasının uzanmasını, azərbaycanlıların sosial həyatlarının heçə düşməsinə, ölüm hallarının artmasını, bütövlükdə isə, karantin müddətinin uzanaraq, ölkə iqtisadiyyatının çökməsini, anarxiyanı arzulayırlar.

Budur, frau Gültəkinin hitlersayağı düşüncələri

Təkcə özünü hamıdan çox ortaya atan Gültəkin Hacıbəylinin bütün bunların ona və ətrafındakıların maraqlarına cavab verdiyini etiraf etməsi faşizm ideologiyası deyilsə bəs nədir?

Baxın, xalqa, dövlətə pislilik arzulanan bu kimi iddiaları kim irəli sürür - bir qadın və ana. Əgər bu müqəddəs adları ona bağlamaq olarsa?! Onun faşizm baxışlarına görə əgər xalq acdırsa buna sevinmək lazımdır, insanlar işsizdirsə, nə gözəl, xəstəliyin sayı artırsa, ölümlər çoxalırsa, çox pakizə... (?!-R.N.) Budur, frau Gültəkinin hitlersayağı düşüncələri. Görünür, o son vaxtlar Hitlerin “Mayn Kampf” (“Mənim Kitabım”) adlı başdan-ayağa faşizmi təbliğ edən kitabını kifayət qədər versəqləyib və düşübbənin qanlı ideologiyasının təsiri altına. Bu, eyni zamanda bir rəzillik, alçaqlıq və xəyanətin ən böyüyüdür ki, G.Hacıbəyli hazırda da həmin düşüncələri ətrafında var-gəl etməklə məşğuldur. O hesab edir ki, hakimiyyətə yiyələnmək üçün müxalifətçilik adı altında hər şeydən, hətta ən rüsvayçı əməllərdən istifadə etmək olar, nə istəsə dəyə bilər və necə istəsə elə də davranar. Bu cür yanaşmanı isə başqa dildə başqa cür adlandırırırlar və onu buraya yazmağı doğru hesab etmirəm.

Rövşən NURƏDDİNOĞLU

P.S. Hətta belə qənaətə gəlmək olar ki, Gültəkin Hacıbəyli cəbhədə öz Vətəninin keşiyində dayanan azərbaycanlı əsgərlərə, mülki vətəndaşlarımıza atəş açan, mərmilərlə ermənilərdən də betər faşist və siyasi tullantıdır. Belələri aşkar düşməndən fərqli olaraq, dövlətçiliyimizə xaincəsinə arxadan yanaşır və bıçağı kürəyə saplayırlar. Gültəkinin dediklərinə çapıq çalıb onu dəstəkləyənlər isə heç də ondan geri qalan deyillər. Onların hər birinin alınlarında xain, satqın, riyakar, rəzil, siyasi fahişə damğasından əlavə, həm də faşist damğasının izi var!

Əgər bir adam ki, mənəviyyat nə olduğunu bil-mirsə, ondan nəyisə ummaq mənasızdır. Elə özlərini əxlaqlı, savadlı, haqq tərəfdarı sayırlarsa, bu gün qeybətə xana yuvası olan “Milli Şura”nın keçirdiyi növbəti “iclasında” pandemiyanın uzadılmasının müxalifətə xeyri olduğunu niyə sevincə bildirir və niyə hökumətə qarşı antitəbliğat kampaniyasına “bir çox tanınmış ziyalıların” da cəlb olunmasının vazirliyini xüsusi qeyd edirlər? Bu yerdə saçına, başına qiymət verməyən, ABŞ-da oturub qeybətə xana yuvasına “tekliflər” yağdırən “Milli Şura”nın sədri Cəmil Həsənlidir ki, “bu, məqsədimizin tez həyata keçməsinə kömək edəcək”.

Ancaq bu qoca “professor” ahıllaşsa da anlamır ki, xalq 90-cı illərin düşüncəsində olan xalq deyil, pisi yaxşıdan, kimin-kim olduğunu artıq bilir. Və sizin kimiləri isə, əgər unutmusunuzsa, xatırladım - 2003-cü ildən arxivinə tozlu zibilliyinə tullayıb. Elə bu anda ələyçinin qıl verəni, mənəviyyətsiz Gültəkin Hacıbəyli bildirib ki, “məqamdır, neftin qiyməti düşüb, Azərbaycan inkişafdan geri qalacaq”. Bax, bu yerdə belə nankor, çöreyini yediyi dövlətə qarşı belə böhdanlı sözləri eşitdikdə, yerində oturma bilmirsən. danışmaq adamı yerindən oynadır. Əslində, Cəmil Həsənlinin elə olan düşüncəsi bu qədərdir, çünki o, AXCP sədri özü kimi satan, satılan Əli Kərimlinin “pultu” ilə idarə olunur.

“Milli Şura”dakıların hamısı eyni “ağıldadırlar”

Belə olmasaydı, kor tutduğunuz bu-raxmadığı kimi, satqın və mənəviyyətsiz Gültəkin Hacıbəyli də eyni çağırışlar edərək bildirib ki, “Azərbaycan ağır durumdadır. Hamı ayağa qalxmaldır”. Bax, budur kor olmaq. “Haqq yolundan” dem vuran G.Hacıbəyli hələ bu günə kimi, haqla nahaqqı bu günəcən də ayırd edə bilməyib. Çünki sən G.Hacıbəyli “haqq” deyəndə fikirləşir-

Sosial şəbəkə virusları - Gültəkin Hacıbəyli, Cəmil Həsənlidir...

Yaxud “Milli Şura”ın qeybətə xançıları...



sən ki, bundan necə öz məqsədlərin üçün istifadə edə bilərsən. Sən təkə güzgüdə yox, elə hər yanda özündən başqa heç kəsi görmürsən. Ətrafındakılar sənə nəzərində sənəndən ötrü sənənin məkrli niyyətlərinə, sənənin çirkin məqsədlərinə çatmaq yolunda sadəcə bir vasitə, bir alətdir. Sən daxilən o qədər miskinləşmişsən ki, bizimçün dünya boyda Azərbaycan gözüne başdan sona zülmət içində, qaranlığa qər qalmış görünür. Niyə? Yalın azalıb? Dərdin nədir? 10 il deputat oldun, yedin, dağıtdın, “at oynatdın”. İndi nə oldu? Sənənin kimilər elə-belə də olmalıdır. Çünki sən bu vətəni heç vaxt sevməmişsən. Doğru deyiblər: kor gözləri görməyən deyil, görmək istəməyən.

Sənənin qarayaxmana görə, “Azərbaycanda həyat ağır və hətta, bir çox hallarda, dözülməz şərtlərini sürdürməkdə davam edir”. Deyirsən ki, Azərbaycan 21 əsrin ikinci onilliyini ağır keçirəcək. Yəqin ona görə ki, birinci onillik ərzində, yeni 2000-2010-cu illər arası, Milli Məclisə seçkilərdə iki çağırış boyunca sən millət vəkiliydin. Dedi-yin tarix tam olaraq sənənin deputatlıq fəaliyyətini başa vurmağınla da eyni dövrə təsadüf edirdi. Unutma: bu ölkənin hazırkı durumu bir tək sənənin kimi miskinlərə “rəzil həyat” olaraq görünə bilər. Atalar demişkən: bayquş xarabalığı gülüstana dəyişməz. Amma, sənənin kimi satqın bayquşlarda Vətənə belə münasibət yəne də sənənin qəlbində yuva salmış əxlaqsızlığın ən bariz təzahürüdür.

Çünki sənənin kimilərin tarix boyu cə-

miyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıbdı. Sənənin kimilər ancaq parazit tək cəmiyyətdən nələrsə qoparmağın xəyalı ilə yaşayıb.

Yazırsan ki, “Bu gün Azərbaycan hakimiyyəti öz mənəvi-əxlaqi dəyərlər sistemindən vicdan anlayışını ləğv edib”. Bax, bu sənənin özünə və ətrafındakılara aiddir.

Gültəkin Hacıbəyli bir arxaya bax- gör kimsən...

Həqiqətən də, arada bir geri boylan və keçib gəldiyin həyat yolunun özün üçün ödəniş də olsa təhlilini apar. Bir bax, gör kimsən. Və sənənin ölkə üçün nə edəcəyini yox, ölkənin sənə üçün nə edəcəyini düşünürsənsə, bandan sonra qurduğun bütün fəaliyyətin də başdan-ayağa faciədir. İçindəki o iblis xislətin üzə çıxanda bəlli olur ki, elə sən bütün antimillilə qüvvələrdən bəlkə də, beş çömçə artıq idin ki, əksik deyildin. Özü də bu 10 deputat olduğun müddətdə “layiq olduğundan” qat-qat çoxuna ziyələndirib. Layiq olmadıqlarına ziyələndiyinə görə nəinki siyasətçi, heç ortabab dilçi belə olmadığı halda qollarını çırmayıb indi də millətə haqq yolu göstərməyə yötənibsən. Özünü “Milli Şura”nın “əzabkeşi” kimi qələmə verirsən və bununla “şərəf” duyursan. “Şərəf” duymaqda haqlısan, çünki taylı-tayını tapar. Bax, bu yerdə deyirlər: “başçısı gülüm olanın başına külüm olar”.

Son olaraq qeyd etmək istəyirəm ki, istər C.Həsənlidir, istərsə də sən G.Hacıbəyli kimilərin tarix boyu cəmiyyətə qazandırdığınız və qazandıracağınız heç nə olmayıbdı. Uzun illər bu dövlətin çöreyini yemiş, sonradan əqidəni 180 dərəcə dəyişən, Vətənidən, dövlətindən üz çevirən belə nankorların bir adı var - MƏNİVİYYATSIZ!!!

Rəfiqə HÜSEYNOVA



Təhmasib Novruzov

Köhnə yeni status - sabotaj!

Sovet dövründə hər beş-on ildən bir Stalinlə Mikoyan oturub fikirləşib, sovet adamlarının gözlərini qırmağın, adamları azad düşünməyə imkan verməməyin variantlarını kəşf edirdilər. Elə variantlar ki, adamları statuslandırır, sonra da sıradan çıxarırdılar. Əstəğfurullah, kimsə hesab eləməsin ki, mən o lənətə gəlmiş imperiyanı təbliğ edirəm. İndi deyəcəm, hər kəs biləcək ki, niyə o rejimi misal şəkməli oluram.

Sovet hökumətinin ilk illərində - 1920-ci illərdə “burjoy” statusu müəyyənləşdirildilər. Xoşlarına gəlməyəndə “burjoy”, yeni burjuaziya nümayəndəsi damğası vurub aradan götürdülər. Ardınca türk adı gələndə Kremlə yuxularına haram qatılan Stalin və Mikoyan cütlüyü “pantürkizm” deyilən bir status gətirdilər sovet dünyasına. Kim türk haqqında yaxşı söz deyirdisə tutub basırdılar dama, göndərdilər sürgünə, bir az cəsur “pantürkistlər”i isə qanına qəltən edirdilər ki, kimsə türk adı çəkməsin. Ardınca “panislamizm” statusunu kəşv elədilər. Kim deməsə Allah yoxdu, o “panislamist” hesab olunurdu və cəzasını lazımı qaydada alırdı. Hələ “kolxoz-molxoz oyunu” zamanı meydana atılan “qolçomaq” statusu! Nə qədər “dikbaş” kənd adamları bu statusa qurban getdi. 1937-ci ilin repressiya dövründə isə “sapotaj” deyilən təpəzə bir status atdılar ortaliqə. Kimi istəyirdilər, ölkədə gedən inkişafa, tərəqqiyə, kommunizm ideologiyasına (???)əks gedən damğasını vururdular alına,adını qoyurdular “sapotajçı” və dinməz-söyləməz güllələyirdilər. Bu statusların hamısını niyə sadaladım, indi deyim.

Bizdə demokratik cəmiyyətdi, insanların söz azadlığı, fikir azadlığı, plüralizm dövlət səviyyəsində tanınır və müdafiə olunur. Odur ki, sözə, fikrə görə kimsə təqib olunmur və kiminsə qaşının altında gözü olduğu xatırladılır. Amma bəziləri qaşını, gözünü elə oynadır ki, hərdən belələrini bunu xatırlatmağa ehtiyac hiss eliyirsən. Gələk sözümüzün canına. 2018-ci ilin Prezident seçkilərindən dərhal sonra ölkəmizdə gerçək bir inqilabi xarakterli dəyişikliklərə start verildi. Həm Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, həm kadrların yeni, gənc mütəxəssislərlə əvəzlənməsi, həm sosial sahədə sıçrayışlar, həm də və xüsusi olaraq cəmiyyətdə saflaşma, korrupsiyasız cəmiyyət quruculuğu yolunda atılan qətiyyətli addımlar. Həm beynəlxalq aləmdə, həm də cəmiyyətdə böyük dəstək qazanan bu islahatlar, heç şübhəsiz, ölkəmizin daha sürətli inkişafına, saflaşmasına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına, ən mühümü isə Azərbaycan vətəndaşının rifahının daha da yüksəlməsinə hesablanmış tarixi addımlar kimi yüksək dəyər qazandı. İnsanların gələcəkdə bu islahatların nəticəsini daha güclü hiss edəcəkləri danılmazdır.

Lakin elə indinin özündə atılan addımların müsbət bəticələrinin hər birimiz şahidləriyik. Di gəl ki, özünü tanımayan, sözünü bilməyən, gözünün tirini uzağa itələməyi bacarmayan beş-üç adam və ya adamabənzərlər var ki, hər vasitə ilə görülən işləri gözəndən salmağa, onun əhəmiyyətini heçə endirməyə çalışırlar. Sadəcə çalışmır, dərisindən qabığına, qabığından saçındakı tüklərə qədər hər yerini bu işə yönləndirir. Belə çıxır ki, dünyada anoloqu olmayan bu islahatların əhəmiyyətini gündəlik həyatında hiss edən millətin inkişafından bu adamabənzər məxluqlar çox pəjmürdədirlər və nə etdiklərini özləri də bilmirlər. Yox, yanıldım, nə etdiklərini, ya da onlara bunu kimlərin niyə etdirdiklərini gözəl anlaşırlar, amma sonda özlərinə dəyəcəyi zərərni anlamırlar. İmanım Allah amanatı, bəlkə onu da anlaşırlar, amma bu inkişafdan narahət olan xarici və daxili buqələmunların pulu, parası gözlərini elə qamaşdırır ki, hər bir olacağı görsələr də, görməzdən gəlirlər. Bu, deyəcəyim sözümün əsas canı idi.

İndi keçirəm canın da baş orqanı olan ürəyə, yeni sözümün ürəyinə. O da ibarətdi ondan ki, gərəkdir bu zaval-sızları ya ağıllandıraq, ya ağıllandıraq, ya da... yenə ağıllandıraq. Çünki onların xətirlərinə deyək, xaricdəki ağalrı o saat kompaniya başlayacaqlar ki, ay dadi-bidad, qoymayın, Azərbaycanda demokratiya pozulur. Ona görə də əlac qalır ancaq ağıllandırmağa. Bunun üçün də kommunistlərin istifadə etdikləri statuslardan birini tətbiq etsək, vallah həm onlar udar, həm də cəmiyyət. Demirəm ki, bu statusla tutub adamları güllələmək gərəkdir. Qətiyyəni, bu heç bizim demokratik inkişaf prinsipi bizə də uyğun deyil. Sadəcə, belələrini tanıyaq, cəmiyyətə də “sapotajçı” statusu ilə tanıdaq, vəssalam. Cəmiyyət özü biləcək onları necə ağıllandırmaq lazımdı! Necə məsləhətdi?

Oqtay Hacımusalı: “Hamımız bilir ki, Həbib Müntəzir kimilər kimin dəyirmanına su tökürlər”

“Hamımız bilir ki, Həbib Müntəzir kimilər kimin dəyirmanına su tökür. Şəhid adı üzərindən süni ajiotaj yaratmaq istəyənlər bir məqamı unudurlar, artıq müasir texnologiyalar elə həddədir ki, onların yalanının ömrü cəmi qırx dəqiqə belə çəkmir”. Bu sözləri SİA-ya açıqlamasında qardaş Türkiyə Jurnalistlər Birliyinin Ankara şəhər şöbəsinin sədri, gazeteanca.com saytının baş redaktoru, yazıçı-jurnalist Oktay Hacımusalı bildirib. Onun sözlərinə görə, Azərbaycanda hər zaman mövcud olan, ermənilərin 12 iyulda Tovuz hücum cəhdindən sonra daha da intensivləşən xalq hakimiyyət həmrəyliyi belə görünür, kimlərsə yuxusuna haram qatıb: “Həmin qüvvələr hər vaxtla çalışırlar ki, Azərbaycanda daxili sabitliyi pozsunlar, vətəndaşlarımız arasında mövcud olan inamı sarsıtsınlar, bununla da hal-hazırda kaos və anarxiyanın lap pik nöqtəsində olan rəsmi İrəvana bir az da olsa zaman qazandırsınlar”.

Jurnalist bildirib ki, illərdir Avropada oturub Azərbaycanın əleyhinə fəaliyyət göstərən beş-üç nəfər var və həmin insanlar nə zaman ordumuz ermənilərin yaratmaq istədiyi təxribatlara əməli cavab verirsə, dərhal ortaya atılır və əhali arasında sosial şəbəkələr vasitəsi ilə heç bir əsası olmayan şayiələr yayır, çaşqınlıq yaratmağa cəhd göstərirlər: “Onları, əslində bizlər də, sadəcə vətəndaşlar da olduqca yaxşı tanıyırdıq. Həbib Müntəzir də həmin qüvvələrdən biridir. Biz Həbib Müntəziri tanıyandan qeyri-ciddi, əsassız, qərəz və böhtan dolu dezinformasiya dolu fikirlər yaymaq, Azərbaycan dövlətinin və dövlətçiliyinin əleyhinə çalışmaqla məşğul olduğunu bilir. Biz onu gah qondarma “DQR”in bayrağını dalğalandıranda görürük, gah da AŞPA-da Dağlıq Qarabağ məsələsinin müzakirə-



HƏNİSTAN HATTINDA NELƏR OLUR?

si zamanı cənab Prezident çıxış edərkən ağzını bağlayıb arxasını Prezidentə çevirəndə. Hə, bir də ayrıca sosial şəbəkələr vasitəsi ilə tez-tez yalan məlumatlar yayır ki, artıq xalqımız da bir növ onun yalanlarına adətərdə olub”.

“Həbib Müntəzirin son yalanı isə Qəbələ rayonunda Həzi Aslanov küçəsinin adının dəyişdirilərək, guya şəhid general Polad Həşimovun adına verilməsi barəsində paylaşıldığı status oldu”, deyən Oqtay Hacımusalıya görə, şübhəsiz, ağılı başında olan insanlar dərhal anladılar ki, beyni qum saati ilə işləyən bu ünsürün məqsədi nədir: “Həbib Müntəzirin Qəbələ rayonunda Tovuz döyüşlərində şəhid olan generalımız Polad Həşimovun adını əbədləşdirərək, Azərbaycanın digər igid və qəhrəman generalı Həzi Aslanovun adına sayğısızlıq göstərməsi yalanına inanan elə onun özü kimi düşünən, ölkədə kaos və anarxiya yaratmağa cəhd edən beş-üç nəfər olar. Regionda maraqları olan qüvvələrin Azərbaycanda kaos, anarxiya və qarşıdurma yaratma cəhdlərinə qarşı xalqımız daim ayıq-sayıqdır. Ölkə rəhbərliyi və onun komandası isə qəhrəmanların adlarının əbədləşdirməsi zamanı heç vaxt belə addım atmaz. Yalan üzərində qurulan montaj edilmiş şəkillər, videolar vasitəsi ilə davamlı şəkildə gündəmi dəyişdirməyə cəhd edən, şəhid adı üzərindən süni ajiotaj yaratmaq istəyənlər bir məqamı unudurlar, artıq müasir texnologiyalar elə həddədir ki, onların yalanının ömrü cəmi qırx dəqiqə belə çəkmir. Sonda bir məqamı da əlavə edim ki, onsuz da hamımız bilir ki, Həbib Müntəzir kimilər kimin dəyirmanına su tökürlər. Ona görə də onların bu mənasız planları heç vaxt həyata keçməyəcək.”

Rövşən

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 874 və 853 sayılı qətnamələri

1 1993-cü ilin avqustunda atəşkəs haqqında razılıq əldə olunsada, ermənilər buna əməl etməyərək Qubadlı rayonunu da ələ keçirdilər. Azərbaycan növbəti dəfə BMT Təhlükəsizlik Şurasına müraciət etməli oldu. 1993-cü il oktyabrın 14-də BMT TŞ yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 sayılı qətnamə qəbul etdi. Bu qətnamədə Minsk qrupu tərəfindən hazırlanmış "Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli" təqdir olunur və bu plan əsasında münafişinin nizamlanması mümkünlüyü bildirilirdi. Mahiyyət etibarilə bu qətnamə də əvvəlkilərdən fərqlənmirdi.

Burada da Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, münafişinin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənirdi. Amma bütün bunlarla yanaşı yenə də təcavüzkarla təcavüzə məruz qalan tərəflər adları ilə qeyd olunmur, münafişinin yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməniləri ilə Azərbaycan arasında olan problem kimi səciyyələndiyi vurğulanırdı.

Digər tərəfdən, maraqlı idi ki, 874 sayılı qətnamədə Azərbaycanın son vaxtlar işğal olunmuş rayonları haqqında heç nə deyilmirdi. Halbuki əvvəlki qətnamələrə işğal olunmuş ərazilərin konkret adları da salınımışdı. 1993-cü ilin oktyabrında isə Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı özünü daha açıq şəkildə göstərdi. ATƏM sədrinin bölgədə səfərdə olduğu bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. Bu, artıq beynəlxalq birliyin münafişə obyektiv qiymət verməsinin zəminliyini ifadə edən növbəti hadisə idi. Qətnamə 874 (1993) 14 oktyabr 1993-cü il Təhlükəsizlik Şurası, 30 aprel 1993-cü il tarixli 822 sayılı (1993) və 29 iyul 1993-cü il tarixli 853 sayılı (1993) qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə Təhlükəsizlik Şurası Sədrinin Şurasın adından oxuduğu bəyanata əsaslanaraq, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Dağlıq Qarabağ üzrə Minsk konfransının Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənməsi 1 oktyabr 1993-cü il tarixli məktubunu nəzərdən keçirərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münafişinin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin regionda sülh və təhlükəsizliyə təhlükə yarada biləcəyi ilə əlaqədar dərin narahatçılığını ifadə edərək, 8 oktyabr 1993-cü ildə Moskvada yüksək səviyyədə keçirilən görüşləri qeyd edərək, və bu görüşlərin vəziyyətin yaxşılaşmasına və münafişinin sülh yolu ilə həll edilməsinə töhfə verəcəyinə dair ümidlərini ifadə edərək, Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, Münafişə üzündən insanların məruz qaldığı əzablar və regionda ciddi fəvqəladə humanitar vəziyyətlə əlaqədar, və xüsusilə Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi ilə əlaqədar özünün ciddi narahatçılığını bir daha ifadə edərək,

* Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin

yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv və daimi etməyə çağırır;

* ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini və Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini yenidən bəyan edir;

* 28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun iclasında üzə çıxarılan və Minsk qrupunun doqquz digər üzvünün hərtərəfli dəstəyi ilə Qrupun Sədri tərəfindən maraqlı tərəflərə təqdim olunan "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) sayılı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların yeniləşdirilmiş cədvəli"ni3 alqışlayır və tərəflərin diqqətinə çatdırır, və tərəfləri onu qəbul etməyə çağırır;

* Münafişdən irəli gələn və Yeniləşdirilmiş cədvəldə bilavasitə nəzərdən keçirilməyən bütün başqa həll olunmamış məsələlərin Minsk prosesi kontekstində sülh danışıqları vasitəsilə tezliklə həll edilməsi vacibliyinə əmin olduğunu ifadə edir;

* Bu yaxınlarda işğal edilmiş ərazilərdən qoşunların çıxarılması və rabitə və nəqliyyat üçün bütün maneələrin aradan qaldırılması da daxil olmaqla, ATƏM-in Minsk qrupunun Yeniləşdirilmiş cədvəlində nəzərdə tutulan qarşılıqlı və təcili addımların dərhal həyata keçirilməsinə çağırır;

* ATƏM-in Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli mandatına uyğun olaraq, Yeniləşdirilmiş cədvəldə nəzərdə tutulduyu kimi münafişinin danışıqlar yolu ilə həll edilməsinə nail olmaq məqsədilə tezliklə Minsk konfransının keçirilməsinə çağırır;

* Baş Katibdən ATƏM-in Minsk konfransında iştirak etmək üçün nümayəndə göndərmək dövlətinə müsbət cavab verməyi və Konfransın açılmasından sonra mətləbə dair başlanan danışıqlara bütün mümkün kömək göstərməyi xahiş edir;

* ATƏM tərəfindən yaradılmış müşahidəçilər missiyasını dəstəkləyir;

* Bütün tərəfləri beynəlxalq humanitar hüququ pozmaqdan çəkinməyə çağırır və münafişə məruz qalmış bütün rayonlarda humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinin təmin edilməsinə dair 822 (1993) və 853 (1993) sayılı qətnamələrindəki çağırışlarını təkrar edir;

* Regionda bütün dövlətləri münafişinin genişlənməsinə gətirib çıxaran və regionda sülh və təhlükəsizliyi pozan hər cür düşməncilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə təkidlə çağırır;

* Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardımın göstərilməsinə və qaçqınlara və məcburi köçkünlərə təhlükəsiz şəraitdə və ləyaqətlə öz evlərinə qayıtmağa köməklik edilməsinə xahiş edir;

* Baş Katibdən, ATƏM-in Fəaliyyətə olan Sədrindən və ATƏM-in Minsk Konfransının Sədrindən Minsk prosesinin gedişi və yerdə vəziyyə-

tin bütün aspektləri və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrin verilməsini davam etdirməyi xahiş edir;

* Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır. 3292 sayılı iclasda yekdilliklə qəbul edilmişdir.

1993-cü il noyabrın 11-də BMT TŞ Azərbaycanın müraciətinə müvafiq olaraq münafişinin davam etməsi ilə bağlı vəziyyəti yenidən müzakirəyə çıxararaq 884 sayılı qətnamə qəbul etdi. Həmin qətnamə Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edir və sənəddə işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunurdu. Bu qətnamə, təbii ki, yerinə yetirilmədi. Qeyd edək ki, sözügedən sənəd BMT TŞ-nin əvvəlki qətnamələrindən prinsip etibarilə heç nə ilə fərqlənmirdi. Məsələ burasındadır ki, BMT-nin qəbul etdiyi sənədlərdə beynəlxalq hüquq çox vacib prinsipləri nədənsə unudulur və təcavüzkarın cəzalandırılması üçün heç bir konkret mexanizm müəyyənləşdirilmirdi. Halbuki münafişlərin həlli sahəsində müəyyən təcrübəsi olan bu təşkilat Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoymaq və regionda həqiqi, davamlı sülhə nail olmaq üçün kifayət qədər geniş imkanlara malik idi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yürütdüyünü təsdiqləyən onlarla fakt var və bu faktlar sözügedən öl-kənin respublikamıza qarşı həyata keçirdiyi hərbi əməliyyatların bütün kriteriyalar üzrə məhz təcavüz aktı olduğunu söyləməyə əsas verir. Lakin bütün bunlara baxmayaraq, BMT Təhlükəsizlik Şurası təcavüzkarı cəzalandırmaq və onu öz qanunsuz hərəkətlərindən çəkəndirmək üçün lazımi qərarlar qəbul etmək istəmədi.

Qətnamə 884 (1993) 12 noyabr 1993-cü il Təhlükəsizlik Şurası

30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 (1993) sayılı qətnamələrini təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində həyata keçirilən sülh prosesi, və ATƏM-in Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini təsdiq edərək, ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk konfransının Fəaliyyətdə olan Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənməsi 9 noyabr 1993-cü il tarixli məktubunu və ona əlavələri nəzərə alaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münafişinin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin regionda sülh və təhlükəsizliyi təhlükə altına atması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək, Atəşkəsin pozulması və buna cavab olaraq gücün həddindən artıq tətbiq edilməsi, xüsusilə Azərbaycan Respublikasında Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı nəticəsində hərbi əməliyyatların genişlənməsinə həyəcanla qeyd edərək, Azərbaycan Respublikasının və regionda digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığı və ərazi əldə etmək məqsədilə gücün tətbiqinin yolverilməzliyini bir daha təsdiq edərək, Son zamanda böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və Zəngilan rayonunda, Horadiz şəhərində və Azərbaycanın cənub sərhədində fəvqəladə



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

humanitar vəziyyətin yaranması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,

* Hərbi əməliyyatların yenidən başlanması ilə nəticələnən tərəflər arasında əldə edilmiş atəşkəsin pozulmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsini, dinc əhaliyə qarşı hücumları və Azərbaycan Respublikasının ərazisinin bombardman edilməsini pisləyir;

* Ermənistan hökumətinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) sayılı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrini münafişə cəlb olunan qüvvələrə verilməməsinə təmin etməyə çağırır;

* ATƏM-in Minsk qrupunun doqquz üzvünün 4 noyabr 1993-cü il tarixli Bəyannaməsini1 alqışlayır və onun tərkibində atəşkəsin dayandırılması haqqında olan birtərəfli bəyanatlarla bağlı təklifləri yüksək qiymətləndirir;

* Maraqlı tərəflərdən ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) sayılı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların Yeniləşdirilmiş cədvəlinə"2 uyğun olaraq hərbi əməliyyatların və düşməncilik hərəkətlərinin dərhal dayandırılmasını, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının bu yaxınlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılmasını tələb edir;

* Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi təcili bərpa, onu effektiv və daimi etməyə, və ATƏM-in Minsk prosesi və Minsk qrupunun 2-8 noyabr 1993-cü il tarixli iclasında edilmiş düzəlişlərlə birlikdə "Yeniləşdirilmiş cədvəl" kontekstində münafişinin danışıqlar vasitəsilə həllinin axtarılmasına təkidlə çağırır;

* Regionda olan bütün dövlətləri münafişinin genişlənməsinə və regionda sülh və təhlükəsizliyin pozulmasına gətirib çıxara biləcək hər cür düşməncilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə bir daha çağırır;

* Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədinin əhalisi də daxil olmaqla zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərməyi, və qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik etməyi xahiş edir;

* Baş Katibə, ATƏM-in Fəaliyyətə olan Sədrinə və ATƏM-in Minsk Konfransının Sədrinə Minsk prosesinin gedişi və yerlərdə vəziyyətin bütün aspektləri, xüsusilə Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsi, və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrini davam etdirmək barədə xahişini təkrar edir;

* Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır. 3313 sayılı iclasda yekdilliklə qəbul edilmişdir.

Vahid Ömərov f.ü.f.d.dos



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

7 avqust

Son səhifə

**“Yuventus” hansı baş
məşqçilərlə danışıq aparır?**



İtaliyanın “Yuventus” futbol klubu yeni baş məşqçi axtarışlarına start verib. “Championat” xəbər verir ki, Turin klubu Çempionlar Liqasında uğursuz çıxış edəcəyi təqdirdə Maurisio Sarri ilə yollarını ayıracaq.

Yayılan məlumata görə, klub rəhbərliyi artıq bir neçə məşqçi ilə əlaqə saxlayıb və onların komandaya gəlmə ehtimallarını müzakirə edib. “Yuventus” rəhbərliyinin əsas hədəfi Madrid “Real”ın baş məşqçisi Zinədin Zidan olsa da, fransalı məşqçi “Real”ı tərk etməkdən imtina edib. Klub rəsmiləri hazırda Maurisio Poçettino, Simone İnzagi və Lusiano Spaletti ilə danışıqlar aparır.

**Avtomobillərdən mobil telefon
oğurlayan şəxs yaxalandı**

Paytaxtda avtomobillərdən oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin məlumatı xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində Göyçay rayon sakini F.Atakişiyevin “Ford” markalı avtomobilindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İsgəndərov rayon polis idarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.



Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Aparılmış tədbirlər nəticəsində onun daha altı avtomobildən ümumilikdə altı mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayondakı evlərin birindən 2000 ABŞ dolları və 1500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Daşaov yaxalanıb.

Xətai rayonunda Bakı şəhər sakini T.Qurbanovanın pulqabısını quldurluq yolu ilə almaqda şübhəli bilinən Şamaxı rayon sakini V.Bağırov rayon polis idarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində tutulub. Faktlarla bağlı araşdırmalar aparılır.

ELAN

Şirvan şəhəri, Z.Hacıyev küçəsi 25 A ünvanında yerləşən, Dəmirov Qurbanxan Abdulləhəsən oğluna məxsus qeyri-yaşayış obyektinə verilmiş 0590675 sayılı çıxarış itdiyi üçün etibarsız sayılır.

**Cüneyt Çakır
“Barselona”nın oyununa
təyinat aldı**



**Dünyanın ən varlı
insanı səhm satışından 7,2
milyard dollar qazandı**

Amazon şirkətinin rəhbəri Cef Bezos bu həftə korporasiyasının 3,1 milyard dollardan çox səhmlərini sata bilib. SIA xəbər verir ki, bu məlumat ABŞ-in Qiymətli kağızlar və birja komissiyasına göndərilən bildirişlər əsasında verilib. Sənədlərə əsasən Bezos daha əvvəl bu il “Amazon”un 4,1 milyard dollardan çox qiymətli kağızlarını satmağa nail olub. Bu həftənin məlumatı nəzərə alınsa yer üzündəki ən varlı insan səhm satışında 7,2 milyard dollardan çox qazanc əldə edib və korporasiyanın 170 milyard dollardan çox dəyəri olan 54 milyon səhminə sahibdir.

Bildirilir ki, “Amazon” ikinci rübdə 88.9 milyard dollar gəlir əldə edib, mənfəət 5.2 milyard dollar (və ya hər səhm üçün 10.30 dollar) təşkil edib. Bu rəqəm 2019-cu ilin ikinci rübünün nəticələri ilə müqayisədə 40% artıb - o zaman gəlir 63.4 milyard dollar təşkil edib, mənfəət isə 2,6 milyard dollar (və ya hər səhm üçün 5,22 dollar) olub. “Amazon” internet vasitəsi ilə mal və xidmətlər satan dünyanın ən böyük korporasiyadır. 1994-cü ildə Cef Bezos tərəfindən təsis edilib. Şirkətin bazar kapitallaşması hazırda təxminən 1,52 trilyon dollar dəyərində qiymətləndirilir. Bloomberg-in məlumatında Cef Bezosun hazırda dünyanın ən varlı adamı olduğu bildirilir. Onun sərvəti təxminən 180 milyard dollar dəyərində qiymətləndirilir.

**Türkiyədə dollar
kəskin bahalaşdı**

ABŞ dolları Türkiyə lirəsinə münasibətdə bahalaşmaqda davam edir. Bu barədə “Milliyet” nəşri məlumat yayıb. Bakı vaxtı ilə saat 13:05-ə olan gösəlumatı görə, ABŞ dolları gün ərzində lirəyə nisbətə 1,73 faiz bahalaşmışdır. Hazırda 1 ABŞ dollarının alış 7,1577, satışı isə 7,1667 lirəyə icra olunur.

UEFA Çempionlar Liqasının 1/8 finalında avqustun 8-i keçiriləcək cavab oyunları üçün hakim təyinatları açıqlanıb. Qol.az xəbər verir ki, “Barselona” - “Napoli” görüşünü Türkiyə Futbol Federasiyasından Cüneyt Çakır idarə edəcək. Ona həmyerliləri Bahattin Düran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Halil Umut Məltər yerinə yetirəcək.

“Bavariya” - “Çelsi” matcının baş hakimi isə Rumıniya Futbol Federasiyasından Ovidiu Alin Həteqan olacaq. Köməkçi hakimlər Qeorqe, dördüncü hakim isə Sebastyan Koltesku təyin edilib.

**Gökhan Gönül
“Fənərbaxça”ya qayıtdı**

“Fənərbaxça” bir gündə 2-ci transferini həyata keçirib. İstanbul klubunun saytında yer alan məlumatda deyilir ki, İstanbul təmsilçisi “Beşiktaş”la müqaviləsi başa çatdı Gökhan Gönülü transfer edib. 35 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, G.Gönül 2007-2016-cı illərdə də “Fənərbaxça”da oynayıb. Daha sonra türk yarım müdafiəçi “Beşiktaş”a transfer olunmuşdu. Xatırladaq ki, “Fənərbaxça” bu gün “Sivasspor”dan ayrılan Mert Hakan Yandaş da transfer edib.



**Britaniyalılar
kütləvi şəkildə
Aİ ərazisinə axışır...**

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması ölkə vətəndaşlarının dövlətin ərazisini tərk etməsi ilə nəticələnib. “Guardian” nəşri məlumat verir ki, “Brexit”dən (Britaniyanın Aİ-dən çıxması) sonra ölkəni tərk edən vətəndaşların 30 faizi Avropa dövlətlərinə yerləşiblər. Bildirilir ki, 2008-2015-ci illərdə 56 832 britaniyalı Avropaya köçdü. Halda, 2016-2018-ci illərdə bu rəqəm 73 642-yə çatıb. Britaniyalıların ən çox Almaniya vətəndaşlığına keçmək istədikləri məlum olub. 2016-cı ildə “Brexit” səsverməsindən sonra 31 600 britaniyalının Almaniya vətəndaşlığına qəbul etdiyi qeyd olunur. Xatırladaq ki, 2016-cı ildə Böyük Britaniya vətəndaşları keçirilmiş referendumda 52 faiz səs çoxluğu ilə Aİ-dən ayrılma qərarı qəbul ediblər.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

Şəhadətnamə: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel:598-33-90 Faks:493-11-62

**Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.**

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnilir.

“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SİA və AZADİFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600**